

# UNIKAL

№23 (2253) 20 iyun 2025-ci il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az

## Liderlərdən dünyaya mühüm mesaj: Türkiyə-Azərbaycan qardaşlığının daha bir sübutu



## “Hafka” bütün villalarını satdı

“Hafka” ləqəbi ilə tanınan azərbaycanlı iş adamı Hafiz Məmmədov müflisləşməsindən sonra, təxminən 10 ildən artıq müddətdə çoxsaylı əmlakının hesabına oliqarx həyatını davam etdirib. Lakin eks-milyonçu hazırda bütün əmlaklarını itirib. “Unikal”ın əldə etdiyi məlumata görə, iş adamının “milyonçular məhəlləsi” adlanan Məmməd Araz küçəsində 9 ədəd villası olub. “Hafka” villalarını bu illər ərzində dəyər-dəyməzə satıb. Bahalı müllərin bir hissəsini “Putin İlham” kimi tanınan biznesmen İlham Rəhimov alıb, bir hissəsi isə digər şəxslərə satılıb. Hazırda Hafiz Məmmədovun “milyonçular məhəlləsi”ndə demək olar ki, qalmağa yeri yoxdur. Əldə etdiyimiz məlumata görə o, Ağ Şəhərdə yerləşən binaların birində kirayədə yaşayır. Onun İngiltərənin London şəhərində yerləşən...

Səh. 5



Səh. 9

## “Bu, klassik müharibə deyil”



Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov “Unikal”a müsahibə verib. O, İran-İsrail müharibəsinin neçə müddət davam edə biləcəyindən, bu müharibənin Cənubi Qafqaza təsirlərindən, ABŞ-nin İrana qarşı müharibəyə qoşulmasının nə ilə nəticələndə...

Səh. 4


## Azərbaycan yenə İsrail rəhbərliyinə müraciət etdi



Azərbaycan İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülti əhalinin və mülti obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrail tərəfə yenidən müraciət edib.

Səh. 2

## Oqtay Əsədovun Moskvadakı şirkəti ətrafında müəmma



Milli Məclisin sabiq sədri Oqtay Əsədovun ailə biznesinə daxil olan “Arizarum Qrup” MMC-nin 2023 və 2024-cü ildəki fəaliyyəti ilə bağlı maliyyə göstəriciləri hələ də açıqlanmayıb. Bu işə adı çəkilən şirkətin bağlana biləcəyi barədə bir müddət öncə ortaya atılan iddiaları yenidən aktuallaşdırıb.

Səh. 8

## Vəfa indi də bu müğənni ilə qalmaqala çıxdı: polisə verildi



**Müğənni Vəfa Şərifova daha bir həmkarı ilə qalmaqal yaşayıb.**

Milli.Az xəbər verir ki, Aysel Manafli adlı ifaçı onu polisə şikayət edib.

Sənətçi iddia edib ki, Vəfa onu açıq-saçıq görüntüləri ilə şantaj edir. "Vəfa görüntülərimin əlində olduğunu deyir. Onun uşaqlarının atası, iş

adamı Famil Xəlilov da mənə şər ataraq yalan danışmaqda ittiham edir. Xahiş edirəm, haqq-ədalət bərqərar olunsun, hər iki şəxs cəzalandırılsın. Mənə etdikləri ilə bağlı əlimdə tutarlı sübutlarım da var. Vəfa məni təhdid edir, şər atır ki, əlində oteldə çəkilən əxlaqsız görüntülərim var. Hətta onun bir neçə şəxsə

göndərdiyini deyir. Ona dəfələrlə bildirdim ki, məni təhdid edirsən, böhtan atırsan. O isə israrla o videogörüntünün mənə məxsus olduğunu vurğulayıb və mənim şərəf, ləyaqətimi alçaldır.

Qeyd edək ki, sənətçi qalmaqal yaşadığı Vəfa Şərifova ilə telefon danışığını özü yayıb.

## "Bu bıçaq yarası da ögey anamdan qalıb" - Afaq Bəşirqızı



**"Mən gözümü açandan atam ikinci dəfə evli olub. Atamın uzun müddət övladı olmayıb. Ona görə də həmin qadınla uşağını mənim anama vermək şərti ilə birlikdə olub. Atamın şöhrəti artdıqdan sonra o uşağını vermədi. Mənim anamın anası tərs qadın idi. O dedi ki, mənim qızımın ölümünə bu məsələ səbəb oldu. Nənəmlə xalam məni böyütdü. Sonra nənəm dünyasını dəyişdi. Atam güclə məni onlardan aldı. Atamın xəstəlik dövrü başladı, xəstəxanada yatırdı. Mən ona doyunca "ata" deyə bilmədim. Nə də o doyunca başımı sığalladı. 1969-cu ildə vəfat etdi".**

"Unikal" xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı Ruhi Əliyevanın "Qaranlıqda həqiqət" "Youtube" layihəsində deyib. O, mərhum atası, Xalq artisti Bəşir Səfəroğlu və ögey anasının ona münasibətindən danışır:

"Ögey anam ölüb, istəmirəm arxasıya nə sə deyim. İstər onunla, istər bacımla münasibətimiz çox dəhşət olub. Zümrüd Talibova bacımdır. Anasının soyadıdır. Analığımın mənə şiddətli zülm etdiyi bir vaxtda dedilər ki, yad qızı saxlayırıq. Söylədilər ki, o sənə nə ana, nə ata olacaq? Bu əlimdəki bıçaq yarası da ömürlük mənimlə qaldı. Onda 14 yaşım var idi.

Mən atamı tanıyırdım. 1965-ci ildə yanına gəldim, 1969-cu ildə rəhmətə getdi. Üstəlik o xəstə idi, ona heç nə deyə bilməzdim. Onun ölümündən 56 il keçib. Bunun haradasa 35 ilində onu istəməyə başladım. Qəbrini düzəlttik. Onun 100 illik yubileyini də özüm keçirdim. Əlimdə nə var idisə, onu yaşatmağa çalışdım. Ata-ananın pisi olmur, övladın olur. Mən onun borcundan çıxı bildim, halal xoşu olsun".



## "Yalandan efirdə ağıladın ki, camaatın sənə yazığı gəlsin"

**Aparıcı Tarix Əliyevlə (Tolik) müğənni Şəbnəm Tovuzlu arasında qalmaqal yaşanıb.**

Axşam.az xəbər verir ki, buna səbəb Şəbnəmin illərdir kəsülü olduğu həmkarı Vəfa Şərifova ilə barışmadığını deməsi olub. Tolik verilişində Şəbnəmi tənqid edib: "Şəbnəm, sən üçün Zaur deyiləm sən sözünlə oturub-durum. Biz sənə yalvardıq Vəfa ilə barış? "Sıqan" deyirdin. Bizə nə var sizdən? Niyə acığın gəlir? Vəfaya dediklərimdən danışım? Səni öyrətdilər ki, çıx efirdə ağla, camaatın sənə yazığı gəlsin".

Qeyd edək ki, Tolik Vəfa və Şəbnəmi barışdırmışdı. Amma sonradan ifaçılar barışmadıqlarını deyib.

## "Bəzi insanlar əsla anlaşılır" - İradə İbrahimova



**Müğənni İradə İbrahimova sosial şəbəkədə yeni fotolarını paylaşılıb.**

O, izləyiciləri ilə bölüşdüyü şəkillərə bunları yazıb:

"İnsanlığın insana və dünyaya zərər verdiyini ruhun altında qaldığını hiss etdiyim zaman dilindən duanı, üreyindən ümidi əskik etmə.

Bəzi insanlar əsla anlaşılır. Heç anlaşılmasın da. Önəmli olan vicdan və ürəkdir. Onu da onsuz da Allah bilir".

## Məleykə Əsədova Xalq artistini "ifşa etdi": "Hamını aldadır"

**Xalq artisti Məleykə Əsədova maraqlı açıqlama verib.**

O, qonaq olduğu efirdə dostu, Xalq artisti Niyaməddin Musayevdən danışdı.

Aktrisanın müğənni ilə bağlı məzəli etirafı diqqət çəkib: "Dominoda hamını aldadır, şahidi də olmuşam. İnanırsınız, dominoda dəhşətdir. Daşı yarıncından çıxartmışam".



## Ozan Akbaba Hərbi Qənimətlər Parkında



**Türkiyəli aktyor Ozan Akbaba bir neçə gündür Azərbaycanda səfərdədir. O, səfəri çərçivəsində Hərbi Qənimətlər Parkını da ziyarət edib.**

Aktyorun parkdan foto-ları azərbaycanlı aktyor Elşən Orucovun Instagram hesabında paylaşılıb.

Qeyd edək ki, Ozan Akbaba iyunun 17-də azərbaycanlı aktrisa Ləman Mərrih və rejissor Emil Abdullayevin toy mərasimində iştirak etmişdi.

## TDT-nin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalandı



**2025-ci il iyunun 19-da Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası təşkil olunub.**

"Unikal" xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri

İnam Kərimov bildirib ki, bugünkü toplantı təcrübə və fikir mübadiləsi üçün əhəmiyyətli bir platformadır. Türk dövlətlərini birləşdirən dərin tarixi köklər və ortaq hüquq-mədəni irsin bu gün də əməkdaşlığın möhkəm təməlini təşkil etdiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanın türkdilli dövlətlərlə münasibətlərə dair siyasəti dostluq, qarşılıqlı hörmət və əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. Türk dünyası ilə münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub, bu əlaqələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da genişləndirilib. Bildirilib ki, bu siyasətin tərkib hissəsi olaraq, məhkəmə-hüquq sahəsində də təcrübə mübadiləsi aparılır, ortaq hüquqi layihələr və təşəbbüslər dəstəklənir.

Məhkəmə-Hüquq Şurasının ötən müddət ərzində beynəlxalq əməkdaşlıq sahəsində mühüm nailiyyətlər əldə etdiyi qeyd olunub. Bu kontekstdə bugünkü toplantı çərçivəsində imzalanması nəzərdə tutulan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması haqqında Əsasnamənin tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi bazasını formalaşdıracağı vurğulanıb.

Sonra çıxış edən TDT-nin Baş katibi Kubançıbek Ömürəliyev bildirib ki, hazırda Təşkilatla müşahidəçi dövlətlər arasında 35-dən çox sahə üzrə səmərəli əməkdaşlıq mövcuddur və bu sahələrdən biri hüquq-mühafizə və məhkəmə sistemidir. Diqqətə çatdırılıb ki, təşkilatın gündəmində hüquqi əməkdaşlıq sahəsi əsas yer tutur. TDT yaranandan indiyədək məhkəmə hakimiyyəti ilə bağlı davamlı uğurlar əldə olunub.

Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidamatova çıxış edərək bildirib ki, ölkələr arasında qarşılıqlı əməkdaşlıq inkişaf etdirilməli və qarşılıqlı təcrübə mübadiləsi daha da genişləndirilməlidir. Qeyd edilib ki, bu gün imzalanacaq Əsasnamə əməkdaşlıq üçün yeni üfəqlər açır, hüquqi təcrübələrin mübadiləsi üçün imkanlar yaradır. Həmçinin, sənədin hüququn tətbiqi, hüquq sisteminin inkişafı baxımından mühüm olduğu vurğulanıb.

Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Füzuli Aydoğdu qeyd edib ki, TDT-nin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması yalnız bir sənədin imzalanması deyil, həm də ortaq hüquqi baxışın, qaradaşlıq üzərində qurulmuş əməkdaşlığın və uzunmüddətli ədalət anlayışının təsdiqidir. Bildirilib ki, TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi institutları arasında kommunikasiya və müzakirə platforması olacaq, ortaq problemlərə birgə həll yolları tapmaq üçün faydalı bir mexanizmi rolunu oynayacaq. Eyni zamanda, məhkəmə sisteminin şəffaflığı və müstəqilliyi kimi beynəlxalq prinsiplərin gücləndirilməsi, Türk dünyasında ədalət platformalarının qlobal səviyyədə tanınmasına xidmət edəcək.

Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov qeyd edib ki, TDT çərçivəsində dialoq və əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addımlar atılıb. Bu kimi proqramlar qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə şərait yaradır və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, bugünkü toplantı çərçivəsində imzalanacaq Əsasnamə də məhz bu əməkdaşlığın genişlənməsinə imkan yaradacaq, daha effektiv işlərin görülməsi üçün əsas təmin edəcək.

Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev isə çıxışında ölkəsində məhkəmə sahəsinə xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edilib ki, TDT arasında effektiv əməkdaşlığın mövcud olması yaxşı haldır. Bu gün imzalanacaq Əsasnamə üzv dövlətlər arasında yeni əməkdaşlığın yaranmasına, eyni zamanda məhkəmə sisteminin təşəkkül tapmasına təkan verəcək.

Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özerdağ çıxış edərək qeyd edib ki, TDT-nin son illər ərzində keçirilən iclasları ortaq keçmişə sahib olan dövlətlərin bir-birini daha yaxşı tanıması və əməkdaşlıqlara dəstək baxımından mühüm əhəmiyyət kəsb edir. Şimali Kipr Türk Respublikası belə tədbirlərə böyük əhəmiyyət verməkdədir. Bu iclasların hüquq sahəsində dostluq əlaqələrinin təkmilləşməsinə də töhfə verəcəyi vurğulanıb.

Sonda Təşkilat üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuraları sədrlərinin 4-cü iclasının Özbəkistanın Səmərqənd şəhərində keçirilməsi barədə qərar qəbul edilib.

Daha sonra iclas çərçivəsində ikitərəfli görüşlər keçirilib, məhkəmə-hüquq sahəsində qarşılıqlı əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.

**Milli Məclisin sabiq sədri Oqtay Əsədovun ailə biznesinə daxil olan "Arizarum Qrup" MMC-nin 2023 və 2024-cü ildəki fəaliyyəti ilə bağlı maliyyə göstəriciləri hələ də açıqlanmayıb. Bu isə adı çəkilən şirkətin bağlana biləcəyi barədə bir müddət öncə ortaya atılan iddiaları yenidən aktuallaşdırıb.**

Həmin iddialara görə, spiker postunu itirdikdən sonra deputat mandatı ilə də vidalaşan, elə ona görə də nüfuz dairəsi xeyli daralan Əsədov həm bu, həm də Ukrayna müharibəsi səbəbindən Rusiyadakı biznesi ilə vidalaşmaq, bütün diqqətini Azərbaycandakı və Türkiyədəki şirkətlərinə yönəlt-

ci ildə əldə etdiyi gəlirlər barədə məlumatlar var.

Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı rəqəmlərə görə, sözügedən şirkət 2022-ci ildə 13 milyon 924 min rubl (291 min manat) gəlir əldə edib. Buradan isə belə nəticə hasil olub ki, əvvəlki - 2021-ci ildə müqayisədə "Arizarum Qrup"un gəliri 1% və ya 121 min rubl azalıb. Ümumiyyətlə isə 2017-2022-ci illərdə "Arizarum Qrup"un gəlirlərində ciddi dəyişiklik müşahidə edilməyib:

2017-ci ildə 14 568 000 rubl,

2018-ci ildə 13 984 000 rubl,

2019-cu ildə 13 919 000 rubl,

## Oqtay Əsədovun Moskvadakı şirkəti ətrafında müəmma

"Arizarum Qrup"un son iki ildə mənfəətlə, yoxsa zərərlə işlədiyi qaranlıq qalib – Nə baş verir?



mək fikrindədir.

Qeyd edək ki, "Arizarum Qrup" 14 yanvar 1998-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin yeganə təsisçisi Əsədova Zemfira Adil qızıdır. Z.Əsədova sabiq spiker O.Əsədovun həyat yoldaşdır.

Haqqında danışılan şirkətin direktoru isə Nazarova Larisa Aleksandrovnadır.

Nizamnamə kapitalı 10 min rubl (209 manat) olan "Arizarum Qrup"un restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.

Xatırladaq ki, Oqtay müəlim 2020-ci ildə spiker postu ilə vidalaşmalı olub. Ardınca isə deputat mandatını da itirib. Maraqlı burasıdır ki, onun Rusiyadakı şirkətinin maliyyə göstəriciləri ilə bağlı məlumatların açıqlanmaması da elə bu zaman başlayıb. Belə ki, "Arizarum Qrup"un son olaraq 2022-

2020-ci ildə 13 815 000 rubl,

2021-ci ildə 14 045 000 rubl,

2022-ci ildə 13 924 000 rubl.

Bütün bunlarla yanaşı, Əsədovun ailə şirkətinin 2023 və 2024-cü illərdə hansı maliyyə göstəricilərinə imza atdığı qaranlıq qalır. Bəziləri siyasi nüfuz dairəsinin daralması səbəbindən onun Rusiyadakı şirkətini bağlamaq, bəziləri də başqasına satmaq istədiyini yazır.

Onu da deyək ki, "Arizarum Qrup"un yeganə təsisçisi olan Zemfira Əsədova ötən ilin sentyabrında işdən çıxarılıb. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq Əmr imzalayıb.

Bundan əvvəl isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Əsədova Zemfira Adil qızının müdiri olduğu 175 nömrəli kör-

pələr evi-uşaq bağçasında yoxlamalar aparılıb və bezi pozuntular aşkarlanıb.

Qeyd edək ki, Zemfira Əsədova bu bağçada 20 ildən çox müdir olub. Hətta 2017-ci ildə 175 nömrəli körpələr evi-uşaq bağçasının ("Şənlik" uşaq bağçası) 30 illiyinə həsr edilmiş təmtəraqlı tədbir də keçirilib.

Bildirək ki, yerli KİV-də yayılan məlumatlara görə, sabiq spikerin ölkədən kənarında Rusiya ilə yanaşı Türkiyə və Böyük Britaniyaya qədər uzanan biznes imperiyası var. 2019-cu ildə mediamız iddia edib ki, Əsədov qaradaş ölkə Türkiyədə ekzotik quşların və heyvanların satışı ilə məşğul olan bir necə böyük ferma

açıb. 12 hektarlıq ərazini tutan fermada bahalı ekzotik quşlar bəslənir ki, onların qiymətləri də hardasa 900-1000 dollar arasında dəyişir. Məsələn, təklik edilən Miro, eləcə də Türk taklasi quşlarının qiyməti təxminən 900 dollardır. Qarşı tərəf həmin iddianı nə təsdiq, nə də təkzib edib.

Bundan başqa, onun Türkiyənin turizm bölgəsi Bodrumda daşınmaz əmlak (villa və hotel), Londonun ən bahalı yerlərindən olan St. Johns Wood-da 1 milyonluq mülkə sahib olduğu barədə də xəbərlər yayılıb. "Bura Britaniya paytaxtının o hissəsidir ki, orada ölkənin ən zəngin adamları - milyarderlər, məşhur aktyorları və pop-divaları yaşayır. Həmin mülklə bağlı yayılmış sənədlərə əsasən, bu penthauzun alınması üçün "Goldbek Investment" şirkətinə milyon funt vəsait ödənilib" - deyə iddia olunur. Bu iddiaya da qarşı tərəf hər hansı münasibət bildirməyib.

Onu da deyək ki, sabiq spiker hazırda öz günlərini daha çox iki imarətində keçirir. Bunlardan biri Sulutəpədəki dəbdəbəli mülkdür. Mülk 3-4 hektarlıq sahədə inşa olunub. Ərazisində 2 günbəzli və hədsiz təmtəraqlı imarətlə yanaşı, çay evi, iri hovuz, özəl fitnes və bilyard salonları var. Digər imarət isə Bakının Şüvəlan kəndi ərazisindədir. Buradakı mülk 2 hektardan artıq ərazini əhatə edir və imarət kompleksinə xaricdən gətirilmiş mütəxəssislər tərəfindən quraşdırılmış biri açıq, digəri qapalı olan 2 tennis kortu, futbol meydançası və s. daxildir.

**“ABŞ bilir ki, İranın nüvə proqramı sadəcə olaraq çəkirdirmə gücü deyil. İranın nüvə proqramı həm də İslam İnqilabı ideologiyasını inkişaf etdirmək üçün bir vasitədir. Ancaq ABŞ-nin son məqsədi İranın nüvə proqramındakı əldə edilmiş nəticələri tamamilə sıfırlamaqdan ibarət deyil”.**

“Unikal” xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov səsləndirib. O bildirib ki, ABŞ Tehranın nüvə proqramını təhlükəli həddə qədər irəliləməsi barədə tövsiflər verərkən onun qarşısını almaqda da çətinlik çəkir: “Buna görə də, Ağ Ev özünün minimum iştirakı ilə İsrail-İran münaqişəsinin idarə olunacaq səviyyədə təşkil edilməsini optimal variant kimi döviyyədə saxlayır. Üstəlik, Vaşinqton həm də diqqətə çatdırır ki, ABŞ-nin fəal iştirakı olmadan İsrail İra-

əldə etməsinə qarşıdır, onların ABŞ ilə mübarizə tempi daha çox geoiqtisadi və geosiyasi proqramlarla əlaqəlidir.

Çin və Rusiya İsrailin İrana hücumlarını pisləmək, hər iki tərəfi gərginliyi azaltmağa çağırmaqla böhranda özlərini məsuliyyətli aktyor və hətta potensial vasitəçi kimi tanıma məqsədlərini ifadə edirlər. Təbii ki, Ağ Evin nəzərində bu, ABŞ-nin qlobal mövqeyini və təsirini zəiflətmək kampaniyası kimi dərk edilir. Ona görə ki, əsasən də Çinin münaqişə, onun nəticələri və arxa fonu ilə əlaqədar ABŞ üçün təhlükəli planları ola bilər. Bunun nədən ibarət olmasını müəyyənləşdirmək isə çətinlikdir.

Trampın ABŞ-nin hərbi təmsilçiliklə münaqişəyə qatılmaqda tərəddüd etməsi, paralel olaraq Ağ Evlə İran arasında nüvə danışıqlarına dair dialoq kanallarını qapatmaması həmin məqamları ay-

xüsusən Zəngəzur dəhlizi məsələsinə - əvvəlki qədər resurs ayırması və aktiv mövqə tutması sual altına düşür. Məhz bu kontekstdə, Tehran-Təl-Əviv qarşıdurmasının Cənubi Qafqazda hansı yeni geosiyasi imkanlar doğurduğu aktuallaşır. İran uzun illərdir ki, Zəngəzur dəhlizinə ideoloji və strateji təhlükə kimi yanaşır. Onun əsas narahatlığı bu layihə vasitəsilə Türk dövlətlərinin fiziki bağlantı qazanması, Azərbaycanın mövqeyinin güclənməsi və Ermənistanın Rusiya-İran xəttindən uzaqlaşdırılmasıdır. Zəngəzur dəhlizi İran üçün sadəcə bir tranzit marşrutu deyil - bu, sərhəd təhlükəsizliyi, milli birləşmə qorunması və regional hegemonluq uğrunda mübarizənin rəmzidir.

Lakin İsrailə müharibə ehtimalının artması, daxildə sosial-iqtisadi böhranın dərinləşməsi və regiondakı silahlı qrup-



## Naxçıvanda seçkiləri Prezident təyin edəcək - Konstitusiyaya dəyişir

**Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsinin təfərrüatı məlum olub.**

“Unikal” Modern.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, 1 maddənin (maddə 5) çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilməsi nəzərdə tutulur.

5-ci maddə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin səlahiyyətlərini nəzərdə tutur.

Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması ilə bağlı müddə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.

Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

Naxçıvan Konstitusiyasına edilən dəyişikliklərdən biri də Ali Məclisə seçkilərlə bağlıdır. Belə ki, Ali Məclisə seçkiləri Azərbaycan Prezidenti təyin edəcək.

Seçkilər indiyədək Naxçıvan Ali Məclisinin sədri tərəfindən təyin edilirdi. Dəyişikliyə əsasən onun bu səlahiyyəti əlindən alınır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Konstitusiyaya, həmçinin Ali Məclisin buraxılması barədə maddə əlavə ediləcək.

Belə ki, Ali Məclis 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələri aradan qaldırılı bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Prezidenti tərəfindən buraxıla bilər.

Xatırladaq ki, Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsi Ali Məclis tərəfindən iki oxunuşda qəbul edilib. Layihə Milli Məclisin müzakirəsinə çıxarılacaq.

# İran-İsrail savaşı: Tərəflər hələlik güc göstərir, nəticə isə müəmma



nın nüvə resurslarını məhv etmək üçün məhdud imkanlara malikdir. Bu, Donald Trampa İsrail-İran münaqişəsini ABŞ-nin qlobal güc proyeksiyasını inkişaf etdirmək üçün operativ şanslar tanıyır. İndi üçün əsas məqam budur ki, ABŞ və İsrail İranın nüvə proqramını əhəmiyyətli dərəcədə gecikdirən planını həyata keçirir. İranın nüvə obyektləri ilə yanaşı, nüvə alimlərinin də öldürülməsi gecikdirilmə üçün icra edilmiş akt idi. Ancaq Fordo nüvə obyektinə həlledici zərbələr endirmədən İranın nüvə proqramının ləğvi mümkünsüz kimi görünür.

ABŞ-nin müharibədəki birbaşa hərbi iştirakına gəlincə, burada Vaşinqtonla İsrail daha az uyğunlaşırlar. ABŞ-də İrana qarşı mübarizədə İsraili dəstəkləməyə davam etməklə, Yaxın Şərqdəki gələcək müharibələrdən uzaq durmaq kimi dilemmalar mövcuddur”.

Müsahibimiz qeyd edib ki, başqa tərəfdən, ABŞ-nin birbaşa eskalasiyanın mərkəzində olması, Çin və Rusiyanın Vaşinqtonun uğursuzluqlarını artırması üçün hansı addımlar atacağı mövzusu-nu aktuallaşdırır: “Deməli, müharibənin uzunmüddətli eskalasiya ssenarisi ABŞ üçün sərfəli deyil. Çünki ABŞ bu variantda daha çox, Rusiya və Çinin proseslərdə artan təsiri ilə üzleşə bilər. Lakin Rusiya və Çin də İranın nüvə silahı

dınlaşdırır.

Trampa qarşı başqa bir sədd isə Konqres ola bilər. İrana qarşı hər hansı hücum əməliyyatında iştirak etməzdən əvvəl Trampdan Konqresin təsdiqini tələb edən qətnamələr təqdim etməsi qeyd olunan məsələni izah edir. Hərçənd ki, Trampın qanunlar əsasında hərəkət edəcəyi də mübahisəlidir. Üstəlik, ABŞ-də Konqresin icazəsi olmadan Prezidentin hərbi güc tətbiq etməyə əmr verməsinə dair hüquqi müzakirələr də yer alır.

Yekunda ABŞ-nin İrana qarşı hərbi hücumlarda iştirak edib-etməməsi eskalasiyanın dərəcəsindən, onun xarakterindən asılı olacaq. Əgər İran ABŞ-nin Yaxın Şərqdəki qüvvələrinə, amerikalı mülki şəxslərə qarşı əhəmiyyətli risk yatarsa, Vaşinqton Tehrana zərbələr seriyasında iştirakını hüquqləşdirəcək”.

Politoloq Züriyə Qarayeva isə bildirib ki, İsrail və İran arasında qızışan qarşıdurma, regional təhlükəsizlik xəritəsini yenidən tərtib etməklə yanaşı, paralel münaqişə zonalarında siyasi dinamikanı da dəyişməkdədir. Onun fikrincə, Tehran bu gün yalnız Təl-Əvivlə deyil, həm də onun arxasındakı Qərb bloku ilə çoxcəbhəli müharibəyə sürüklənmək riski ilə üz-üzədir: “Bu şəraitdə İranın regiondakı digər strateji məsələlərə -

laşmalara dəstək yükünün böyüməsi Tehranın manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Belə bir vəziyyətdə İranın həm hərbi, həm də diplomatik baxımdan Cənubi Qafqaza əvvəlki kimi təzyiq etməsi çətinləşir. Bu isə Azərbaycanın və tərəfdaşlarının Zəngəzur dəhlizi məsələsində daha cəsarətli və pragmatik addımlar atmasına şərait yarada bilər”.

Z.Qarayeva hesab edir ki, Ermənistanla daxili çekişmələr, Rusiya ilə münasibətlərdəki soyuma və Qərbin balanslı mövqə axtarışları fonunda Zəngəzur layihəsi təkə bir regional marşrut yox, həm də güc balansının yenidən qurulması baxımından simvolik əhəmiyyət daşımağa başlayır. İranın mövqeyinin zəifləməsi bu simvolun reallaşmasına təkan verə bilər: “Amma Tehran tamamilə geri çəkilmiş deyil. O, hələ də Ermənistanla diplomatik əlaqələri gücləndirməyə, iqtisadi və logistik əməkdaşlıq vasitəsilə bu ölkəni öz orbitində saxlamağa çalışır. Ermənistan üçün isə İran hazırda Rusiyadan sonra ən önəmli balans faktorudur. Bu baxımdan, İranın görünən zəifliyi onu bu prosesdən tam kənarlaşdırmır - sadəcə, bir müddətlik görünməz fazaya keçirir. Bu kontekstdə Azərbaycan üçün əsas vəzifə yaranmış firsəti düzgün qiymətləndirməkdir. Diplomatiya sahədə Türkiyə və Mərkəzi Asiya ölkələri ilə koordinasiyanın artırılması, Avropa və Rusiya ilə paralel təmasların davam etdirilməsi və Ermənistanla qarşı təzyiqləndirilməsi vacibdir. Bu, nəinki dəhlizin reallaşmasını sürətləndirir, həm də regionda dayanıqlı inteqrasiya üçün yeni mərhələ başlada bilər.

Nəticə etibarilə, İranın Yaxın Şərqdəki ağırlaşan mövqeyi Cənubi Qafqazda yeni firsətlər doğurur. Zəngəzur dəhlizi məsələsi bu firsətlərin mərkəzində dayanır. Amma bu imkanlar yalnız strateji təmkin, çevik diplomatiya və regional həmrəylik əsasında real nəticəyə çevrilə bilər. Çünki İranın zəifləməsi müvəqqəti ola bilər, lakin doğru zamanlamada atılmış düzgün addımlar tarixə strateji dönüş nöqtəsi kimi düşə bilər”.

Seymur Əli

## İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul etdi



**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.**

"Unikal" xəbər verir ki, söhbət zamanı uzun illərdir Azərbaycanla BP arasında

uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulan-  
dı.

Ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edildi.

Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunuldu, ölkəmizdə karbonhidrogen enerji resursları ilə bərabər bərpəolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulandı. Bu xüsusda BP şirkətinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olundu.

Görüşdə SOCAR ilə BP arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

## Qarabağ və Şərqi Zəngazurda fəaliyyət göstərən daha bir qrup işəgötürənlə görüş olub

**İşğaldan azad olunmuş ərazilərə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramları daim genişlənir. Doğma yurd yerlərinə qayıdan sakinlərin dayanıqlı məşğulluğunun təmin olunmasına xidmət edən bu proqramların icrasında işəgötürənlərlə sıx əməkdaşlıq həyata keçirilir.**



Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Nazirlikdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən daha bir qrup işəgötürənlə keçirilən görüşdə bildirib. O, Qarabağ və Şərqi Zəngazurda sakinlərin işlə təminatı ilə yanaşı, onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilməsi, özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlarının qurulması işlərinin də aparıldığını qeyd edib.

Görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azərbaycan Hava Yolları" QSC, "Təmiz Şəhər" ASC, "Azərişiq" ASC, "Azərenerji" ASC, SOCAR, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak edib.

İşğaldan azad olunan bölgələrdə sakinlərin məşğulluqlarının təmin olması sahəsində işəgötürənlərlə birgə görülmüş işlər və bu sahədə qarşıda duran vəzifələr müzakirə olunub.

## Azərbaycan yenə İsrail rəhbərliyinə müraciət etdi

**Azərbaycan İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülki əhalinin və mülki obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrail tərəfə yenidən müraciət edib.**

"Unikal" xəbər verir ki, xüsusilə Ərdəbilədəki hərbi obyektlərin vurulmasından sonra Azərbaycan tərəfdə mülki əhalinin təhlükəsizliyi baxımından narahatlıq yaranıb.

Qeyd edək ki, İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələri hədəfə almamaq, mülki infraqurata və dinc əhaliyə zərər yetirməməklə bağlı Azərbaycanın bir neçə



gün əvvəl müxtəlif kanallarla İsrail rəhbərliyinə mesaj göndərdiyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, İsrailə İran arasında iyunun 13-də başlayan hərbi əməliyyatlar zamanı hər iki tərəfdə mülki obyektlərə

və mülki şəxslərə böyük ziyan dəyir.

İsrailin endirdiyi zərbələr İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə etdiyindən yerli əhali arasında itkilərin, sosial infraquraturun dağıdılması təhlükəsi yaranır.

## Ədalət Vəliyev Adəm Bakuvi ilə görüşdü

**İyunun 19-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Vəhdət Partiyasının VI Qurultayında yeni seçilmiş sədri Adəm İsmayil oğlu Bakuvi ilə görüşüb.**

"Unikal" xəbər verir ki, A.Bakuvini partiya sədri seçilməsi ilə əlaqədar təbrik edən Prezident Administrasiyasının şöbə müdiri ölkəmizdə siyasi müstəvidə sağlam əməkdaşlıq mühitini təşviq edən siyasi dialoqda partiyanın bundan sonra da fəal iştirakına ümid etdiyini bildirib.

Görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan çoxsahəli islahatlar, əldə olunmuş tarixi Qələbə, uğurla icra olunan Böyük Qayıdış proqramı, sağlam iqtidar-müxalifət münasibətlərinin dəstəklənməsinin vacibliyi, kon-

struktiv əməkdaşlıq əlaqələrinin inkişafı, Azərbaycana qarşı aparılan informasiya müharibəsində siyasi partiyaların fəal mövqə sərgiləməsinin əhəmiyyəti və digər bu kimi məsələlər barədə danışan Administrasiya rəsmisi dünyada müşahidə olunan münaqişələr və mürəkkəb proseslər fonunda milli həmrəyliyin qorunmasının müstəsna əhəmiyyətini xüsusi vurğulayıb.

Eyni zamanda, görüş çərçivəsində cəmiyyəti düşündürən məsələlərlə bağlı siyasi partiyalarla açıq müzakirələrin aparılması məqsədilə təşkil olunan müxtəlif tədbirlər haqqında fikir mübadiləsi aparılıb və bundan sonra da mövcud təcrübənin inkişaf etdiriləcəyi bildirilib.

Son dövrdə görülmən məqsədyönlü işlər nəticəsində siyasi partiyaların ölkənin siyasi-ictimai həyatında artan rolunu qeyd edən A.Bakuvi sədrlik etdiyi partiya üçün milli maraqların və dövlətçilik mövqeyinin



qorunmasının hər zaman prioritet təşkil edəcəyini vurğulayıb.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məsələsinin partiyanın fəaliyyətinin əsas istiqamətlərindən biri olacağını vurğulayan partiya sədri dialoq mühitini dəstəkləmək məqsədilə ölkədə fəaliyyət göstərən sağlam niyyətli siyasi partiyalar ilə açıq əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinin də partiyanın gündəlik vəzifələrindən biri olacağını bildirib.

Baş redaktor:  
Zaur Əhməd

Turanbank" ASC Binaqədi filialı.  
H/h: AZ70TURA40050054644700110944  
M/H: AZ26NABZ0135010000000027944  
Kodu: 504692  
Şəhadətnamə № 3150  
Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"  
Tel./Fax:(012) 561-65-53

Qazet redaksiyanın kompüter mərkəzində  
yığılıb, səhifələnməmiş və  
"Futbol+" servisi mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2000

## Aİ missiyasının rəhbəri Azərbaycanla sərhədə gəldi

**Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter yenə Azərbaycanla sərhədə gəlib.**

"Unikal" xəbər verir ki, bu barədə missiyanın X şəbəkəsindəki sahifəsində bildirilib.

Məlumatla görə, Markus Ritter Tavuş vilayətindəki İcevan əməliyyat bazasının patrul dəstəsinə qoşularaq demarkasiya olunmuş Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində vəziyyətin monitorinqini aparıb.

## Kamran Əliyev bəzi idarələrə rəis təyin etdi

**Baş Prokuror Kamran Əliyevin əmri ilə Baş Prokurorluqda bəzi idarə rəisləri təyin edilib.**

"Unikal" xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Abdullayev Natiq Saleh oğlu Dövlət təhlükəsizliyi, fəvqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə, Həsənəliyev Fazil Əsgər oğlu Elm-Tədris mərkəzinə, Mahir Abbasov is-



tintaqa Nəzarət idarəsinin, Kazımov Ceyhun Sultan oğlu Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış

fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə, Cəfərov Talib Məmmədhusəyn oğlu Kriminalistika və İnformasiya texnologiyaları idarəsinə, Erkin Əlixanov Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə rəisi, Əliyev Səbuhi Mehdi oğlu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi təyin ediliblər.

Qeyd edək ki, təyin olunan şəxslər əvvəllər başqa idarələrin rəisləri olublar.

### **İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilib.**

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi. Sonra "Azərbaycan" məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi:

-Əziz qardaşım, hörmətli Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan. Sayın tədbir iştirakçıları, əziz kahramanmarashlılar. İlk növbədə sizə Azərbaycan

Azərbaycanın yanında olub və bu gün "Azərbaycan" məhəlləsinin açılışında əziz qardaşımın birlikdə iştirakı bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür.

Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanla savaşa ilk gündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşkanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzdə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır.

"Azərbaycan" məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada

təbii ki, bir daha kahramanmarashlıların nə qədər öz doğma xalqına, liderinə, dövlətinə bağlı olmasını göstərir.

Zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var.

Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! Sonra Türkiyə Respublikasının Prezidenti çıxış etdi.

Daha sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "Azərbaycan" məhəlləsində inşa olunaacaq mədəniyyət mərkəzinin onlayn



## **Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb**

**Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 19-da BP şirkətinin baş icraçı direktoru Murrey Aukinklossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.**

Bu barədə "Unikal"a Nazirlər Kabinetindən xəbər verilib.

Görüşdə Azərbaycan ilə BP arasında uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıqdan məmnunluq ifadə olunub.

BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb, gündəlikdə duran perspektivli layihələr nəzərdən keçirilib.

Eyni zamanda SOCAR ilə BP arasında mövcud əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraqlı doğuran digər məsələlər müzakirə olunub.

M.Aukinkloss BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni təyin olunan regional prezidenti Ciovanni Kristofolini Ə.Əsədova təqdim edib.

## **Sertifikatlaşdırılma imtahanında 4228 nəfər müəllim iştirak EDİB**

**Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.**



Bu barədə "Unikal"a MÜTDA məlumat verib.

İyunun 19-da keçirilən test imtahanında 4228 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Bildirilib ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 12:00-dan etibarən start verilecək.

Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 20 iyul saat 12:00-a qədər davam edəcəkdir.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcəkdir.

# **Liderlərdən dünyaya mühüm mesaj: Türkiyə-Azərbaycan qardaşlığının daha bir sübutu**



xalqının ən səmimi salamlarını çatdırıram. 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı-qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirəm. Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşkanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər.

Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir.

Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman

90-dan çox bina inşa edilib, 1200 mənildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.

Dörd il bundan öncə hörmətli Cümhurbaşkanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırılmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən mütəfiqlik səviyyəsinə qaldırılmışdır. Biz dostuq, qardaş, mütəfiq. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir.

Bu gün ilk dəfə olaraq bu gözəl diyarı ziyarət edirəm. Mən Türkiyənin bir çox yerində olmuşam. Gözəl Türkiyənin gözəl təbiətini görmüşəm. Burada da, qədim türk torpağı Kahramanmaraşda olmağımdan da çox məmnunam. Kahramanmaraşlılar dəhşətli zəlzələ ilə üz-üzə qalaraq öz iradələrini göstərdilər, sınımadılar, öz-özlərini qorudular. Bilirdilər və inanırdılar ki, onların arxasında güclü lider Rəcəb Tayyib Ərdoğan dayanır. Onların arxasında güclü Türkiyə dayanır. Bu,

formatda təməlini qoydular.

Zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan" məhəlləsinin açılışını bildiren rəmzi lenti kəsdilər. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "Azərbaycan" məhəlləsini gəzdilər, burada inşa edilmiş mənzillərə baxdılar.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı "Azərbaycan" məhəlləsində inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.

Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu.

Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi. Dövlətimizin başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin inşasına start verildi.

Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənşildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyektinə də yer ayrılıb.

2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.

"Azərbaycan" məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyektinə inşa ediləcək.



## Nəcməddin Sadıqovun məhkəməyə çağırılması tələb edildi

**Müdafiə Nazirliyinin mülki əməkdaşı olmuş Zahid Niftəliyevin (Şlyapa Zahid) 42 milyon manatlıq mənimsemədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib.**

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin vəkili Əli Adıgözəlov məhkəməyə vəsatət verərək müvəkkilinin mobil telefonunun anten məlumatlarının əldə olunmasını istəyib:

"Zahid Niftəliyev deyir ki, o, nə kredit üçün müraciət edib, nə də sözügedən bankda olub. Biz onun anten məlumatlarının, telefon danışqlarının əldə olunmasını istəyirik ki, müəyyən edək, o, banka gedib ya yox".

Vəsatət təmin olunmayıb.

Vəkilin növbəti vəsatəti MN-nin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqovun, ləğv edilmiş "AtaBank"ın idarə heyətinin keçmiş sədri Dəyanət Quliyevin və həmin bankın kassiri Barat Hüseynovun məhkəməyə çağırılması ilə bağlı olsa da, məhkəmə bunu da təmin etməyib.

Daha sonra Mahir Rəfiyevin ibtidai istintaqa verdiyi ifadə elan olunub. O, bildirib ki, "AtaBank"ın səhmdarlarından biri olub. Keçmiş vergilər naziri Fazil Məmmədovun göstərişi ilə Ata Bankdan Nəcməddin Sadıqovun göndərdiyi şəxsə kreditin təyin olunmasını təmin edib. O, Nəcməddin Sadıqovun göndərdiyi "Şahin-CO"nun təsisçisi olduğunu bildiyi Zahid Niftəliyevə krediti təyin edib.

Z.Niftəliyev bildirib ki, o iki dəfə şirkətin ləğv olunması ilə bağlı olduğu deyilən sənədləri imzalayıb: "İndi mən başa düşdüm ki, onlar mənə oyun oynayıblar. Mən Fazil Məmmədov işdən çıxandan sonra bildim ki, adıma kredit var".

Hakim Mahir Rəfiyevin məhkəməyə çağırılmasına ehtiyac olmadığını bildirərək vəsatəti təmin etməyib.

Növbəti proses iyunun 25-nə təyin olunub.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvətə alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsiyə edərək şərti cəza verib.

Azadlığa buraxıldıqdan sonra o, DTX-nin istintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbcilər arasında "Şlyapa Zahid" ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "AtaBank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə "Şahin-CO" adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə müvafiq məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Xüsusilə külli miqdarda mənimsemədə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Seymur Əli

**Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov "Unikal"a müsahibə verib. O, İran-İsrail müharibəsinin neçə müddət davam edə biləcəyindən, bu müharibənin Cənubi Qafqaza təsirlərindən, ABŞ-nin İrana qarşı müharibəyə qoşulmasının nə ilə nəticələndirəcəyindən və Fordo nüvə obyektinə zərbə vurulacağı halda nələrin baş verəcəyindən danışdı.**

**-Fərhad müəllim, hazırda dünya ölkələrinin diqqətində olan əsas məsələ İran-İsrail müharibəsidir. Sizcə, bu müharibə neçə müddət davam edə bilər?**

xımdan çox zəifləyəcək. Hətta hakimiyyət qalsa belə müharibənin gedişatı nəticəsində İran hərbi infrastruktur baxımından çox geriye atılıb. Bunu birmənalı şəkildə demək olar ki, İranın Cənubi Qafqazda mövqeyi zəifləyəcək. Digər məqam odur ki, Cənubi Qafqazda proseslər kifayət qədər avtonom inkişaf edir. Yəni, Azərbaycan-Ermənistan prosesi ikitərəflidir. Azərbaycan-Gürcüstan və Ermənistan-Gürcüstan münasibətləri də ikitərəflidir. Bir müddət əvvəl müəyyən dərəcədə regional formatın yaranmasına cəhdlər göstərilib, xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçirilmişdi. Yəni, bu avtonomluq olduğu halda deyə bilirik

aslı olmalıdır ki, İranın buna cavab verməyə imkanı olmasın. Nəzərə almaq lazımdır ki, ABŞ-nin regionda infrastrukturunu İrana İsraildən daha yaxındır. İsrailə çatmaq üçün 2 min kilometrden artıq məsafəni qət etmək lazımdır. ABŞ-nin İraqdakı hərbi infrastrukturunu İranın yaxınlığındadır. Bir də körfəzdə yerləşdirilib. Bu da İrana çox yaxındır. Yəni, burada bir neçə min kilometr uçuş raketlər deyil, yüz kilometr uçuş raketlər və dronlar istifadə ediləcək. İsrailin hava hücum sisteminin fəaliyyəti onu göstərdi ki, həmin sistem raketlərin 10-15 faizini buraxır. Ona görə tam qətiyyətlə deyə bilirik ki, ABŞ-nin müharibəyə qoşulmasından sonra İran

# "Bu, klassik müharibə deyil"

Fərhad Məmmədov: "Müharibənin bu formada neçə müddət davam etməsi də həmin raketlərin arsenalda nə qədər olmasından asılıdır"



-Bu, klassik müharibə deyil. Bu müharibədə canlı qüvvələrin təması baş vermir. Burada texnologiyalar, raketlər istifadə olunur. Müharibənin bu formada neçə müddət davam etməsi də həmin raketlərin arsenalda nə qədər olmasından asılıdır. Müharibənin ilk günündə qarşılıqlı zərbələrin sayı yüzlərlə ölçülürdü, son günlər onlarla ölçülür. Bu onun göstəricisidir ki, tərəflər öz raket potensialına qənaətlə yanaşır. Bunu edirlər ki, raketlər tükənməsin. Rusiya-Ukrayna müharibəsində yüz minlərlə insan iştirak edir. Ölkələr mobilizasiya vasitəsilə bu komponenti bərpa edir. Çünki birbaşa təmaslı müharibədir. Amma İran-İsrail müharibəsi raketlərdən, hava hücum sistemlərindən asılıdır. Onlar buna qənaətlə yanaşdığı üçün deyə bilirik ki, bu müharibənin bir müddət davam etməsi proqnozlaşdırılır.

**-Bu müharibə Cənubi Qafqaz və digər regionlarda hansı dəyişikliklərə səbəb ola bilər?**

-Cənubi Qafqaza təsiri müharibənin nəticələrindən asılı olacaq. Hazırda demək olar ki, müharibənin necə bitməsindən asılı olmayaraq, İran hərbi-siyasi ba-

ki, müharibə həmsərhəd ölkədə olduğu təqdirdə ən azı hərbi-siyasi baxımdan regional proseslərə minimum təsir göstərir. Digər tərəfdən İranla bağlı olan iqtisadi layihələrdir. Ən əsas Azərbaycan və Ermənistanda bu var. Nəqliyyat Azərbaycanca güclüdür, enerji və logistika komponenti Ermənistanda mövcuddur. Bu, mənfi təsir göstərir və göstərəcək. Müharibənin necə bitməsindən asılı olmayaraq, bu iki istiqaməti qeyd edə bilirik. Amma əsas təsirlər müharibənin necə bitməsindən asılı olacaq. Burada ssenarilər, variantlar çox geniş olduğu üçün indi vaxt demək düzgün olmaz.

**-ABŞ tərəfindən də İrana qarşı təhdidlər olur. Əgər, ABŞ bu müharibəyə qoşularsa, İran tərəfindən hansı addımlar atıla bilər?**

-ABŞ dolayı yolla İsrail tərəfindən müharibədə iştirak edir. Amma Donald Trampın dediyi kimi birbaşa iştirak etsə, ABŞ-nin regionda olan hərbi infrastrukturunu İran tərəfindən atəşə tutulacaq. Hazırda ABŞ-nin müharibəyə qoşulmaq ehtimalı aşağıdır. Əgər ABŞ müharibəyə qoşulacaqsa, havadan hücumu ele genişmiqy-

ABŞ hərbi infrastrukturuna zərbələr endirsə, ABŞ-nin tələfatları olacaq. Bazalarda olan həm texnika, həm də canlı qüvvədən söhbət gedir. Tramp bunu gözə alırsa, əlbəttə müharibəyə qoşulacaq. Digər tərəfdən, ABŞ-nin müharibələrə qoşulması çox həssas mövzu olduğundan, burada qanunverici orqanların (senat və konqresin) razılığı olmalıdır. ABŞ-da qanunvericilik qəliz olduğu üçün orada ABŞ prezidenti müstəsna hüquqlara malikdir və onu nadir hallarda istifadə edir. Tramp da bunu edə bilər. Lakin bu qərarı qəbul etdikdən sonra məsuliyyəti tam olaraq öz üzərinə götürür. Bu da Trampın xasiyyətində deyil. Digər məqam isə iqtisadi məsələlərlə bağlıdır. İranın cavabı tək ABŞ istiqamətli deyil, Körfəzdə olan neft-qaz yataqları ilə bağlı da olacaq. Həmçinin, Hörmüz keçidinin bağlanması. Bu da öz növbəsində Körfəz ölkələrinin iqtisadiyyatlarına ciddi təsir göstərəcək. Trampın danışıdığı iki trilyonluq Ərəb ölkələrinə səfərinin nəticəsi də sual altında olacaq. Çünki Ərəb ölkələri iqtisadi böhrana görə ABŞ qarşısında götürdükləri maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcəklər. Yəni, bu üç əsas istiqamət üzərində deyə bilirik ki, hazırda bu ehtimal çox aşağıdır. Amma İran böyük ölkədir. Hərbi infrastrukturuna da ölkəyə yayılıb. İranın cavab imkanlarını yüksək dəyərləndirmək olar.

**-Əsas təhlükələrdən biri də nüvə obyektlərinə vurula biləcək zərbə ilə bağlıdır. Fordo nüvə obyektinə genişmiqyaslı zərbələr endirilərsə, regionda hansı problemlər yarana bilər?**

-Hər bir nüvə obyektinin bombalanması radiasiyanın yayılmasına gətirib çıxara bilər. Bu təhlükə var və çox yüksəkdir. Nə tənz nüvə obyektində bu var. Deyirlər ki, ancaq obyekt çərçivəsindədir. Fordo ilə bağlı da bu məqamı ciddi nəzərə almaq lazımdır.

Anar Kəlbəyev

**"Hafka" ləqəbi ilə tanınan azərbaycanlı iş adamı Hafiz Məmmədov müflisləşməsindən sonra, təxminən 10 ildən artıq müddətdə çoxsaylı əmlakının hesabına oliqarx həyatını davam etdirib. Lakin eks-milyonçu hazırda bütün əmlaklarını itirib.**

"Unikal"ın əldə etdiyi məlumata görə, iş adamının "milyonçular məhəlləsi" adlanan Məmməd Araz küçəsində

nun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayınırılması faktları üzrə cinayət işi başlanıb. Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Ardınca isə Yasamal rayon

nı xeyli sürətləndirmişdi. Söhbət üç kredit müqaviləsi üzrə ümumilikdə 55 milyonluq kredit borcundan gedirdi. Bunun da 50 milyon manatı əsas borc, 5 milyonu faizlər idi. Həmin kreditlər 2013-cü ilin aprel, iyun və iyul aylarında ayrılıb. Nəticədə bu borc da məhz müsadirə edilən mülklərlə ödənilmişdi, onların arasında hətta "Ramada Hotel & Suites Baku" da vardı.

Yeri gəlmişkən, bir müddət öncə yazmışdıq ki, "Hafka"nın

# "Hafka" bütün villalarını satdı

9 mülkü əlindən çıxan qalmaqallı iş adamı hazırda kirayəyə sığınmış – Hafiz Məmmədovla bağlı sensasiyalı xəbərlər!



9 ədəd villası olub. "Hafka" villalarını bu illər ərzində dəyər-dəyməzə satıb. Bahalı mülklərin bir hissəsini "Putin İlham" kimi tanınan biznesmen İlham Rəhimov alıb, bir hissəsi isə digər şəxslərə satılıb.

Hazırda Hafiz Məmmədovun "milyonçular məhəlləsi"ndə demək olar ki, qalmağa yeri yoxdur. Əldə etdiyimiz məlumata görə o, Ağ Şəhərdə yerləşən binaların birində kirayədə yaşayır.

Onun İngiltərənin London şəhərində yerləşən mülkü də ailəsinin əlindən çıxıb.

Qeyd edək ki, Hafiz Məmmədov "Baghlan Group" şirkətinin və "Bakı" Futbol Klubunun prezidenti, eləcə də "Bank of Azerbaijan"ın Müşahidə Şurasının sədri olub.

2022-ci ilin yanvarında məlumat yayılmışdı ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlu

məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Bu xəbərin yayılmasının ardınca "Hafka" ləqəbi ilə tanınan iş adamının vəkillərindən biri İsmayıl Kəngərli bildirmişdi ki, hazırda Məmmədovun vergi və sosial ödənişlər üzrə borcu 1,5 milyon manatdır. Sitat: "Dövlət Vergi Xidməti Hafiz Məmmədovdan borcun tam ödənilməsini tələb edir. Lakin məhkəmənin mövqeyi ondan ibarətdir ki, iş adamı borcunun yarısını ödədiyi halda ev dustaqlığına buraxıla bilər".

Görünür, vəkilin dilə gətirdiyi ödəmə məsələsi gerçəkləşdiyindən çox keçmədi ki, "Hafka" həqiqətən də ev dustaqlığına buraxıldı. İstisna deyil ki, H.Məmmədov mülklərini həm bu, həm də digər borclarını bağlamaq üçün satıb. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Mərkəzi Bankın ona qarşı məhkəmə iddiası ("Bank of Azerbaijan"da ayrılmış kreditlərlə bağlı) da iş adamının "bankrot" olması

indiki vəziyyətə düşməsinin, tamamilə iflas etməsinin iki başlıca səbəbi var. Bunlardan biri onun düzgün şərik seçməsidir. Belə ki, H.Məmmədovun iflas etməsində bir zamanlar ortağı olmuş sabiq nəqliyyat naziri Ziya Məmmədovla şərikliyinin pozulması həlledici amillərdən biri olaraq göstərilir. Hətta vəziyyət o yerə çatmışdı ki, "Hafka" dəfələrlə məhkəməlik olmuş, bir sıra mülkləri də əlindən almışdı.

Qalmaqallı iş adamının "bankrot" olmasında ikinci mühüm səbəb kimi isə onun hədsiz dərəcədə israfçılığı göstərilir. Lüks həyat tərzi ilə tez-tez gündəmə gələn "Hafka"nın çöküşündə onun İspaniyanın "Atletiko", Fransanın "Lans" klublarına sponsor olması da rol oynayıb. Bu sponsorluqların səbəbi indiyədək bəlli deyil, məlum olan birçə odur ki, Hafiz Məmmədovun dəxilsiz və anlamsız şəkildə "böyük oynamağa" başlaması onu iflas həddinə gətirdi.

Keçənlərdə onu da yazmışdıq ki, bəzi iddialara görə, qalmaqallı iş adamı "sönən ulduzunu" yenidən parlatmağın yollarını axtarır. Lakin indi bütün mülklərini sataraq kirayədə yaşamaq məcburiyyətində qalması barədə sensasiyalı xəbərlərdən sonra bu, az ehtimal ediləndir və mövcud vəziyyətdə "Hafka" çətin ki, əvvəlki ehtisamına yaxınlaşa bilsin.

Onu da deyək ki, hazırda Hafiz Məmmədovun 61 yaşı var. Ötən il onun 60 yaşı tamam olub və müflisləşmiş iş adamının yubileyi çox sönük, tamamilə dar bir dairədə keçib. Halbuki vaxtilə onun 50 yaşını kifayət qədər təmtəraqlı və geniş bir çevrənin iştirakı ilə keçirdiyinə dair xəbərlər yayılmışdı.

Sənən Mirzə

## "ASAN xidmət" in innovasiyalar Mərkəzi IT sistemlərini "Hökumət buludu"na köçürüb



**"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir. Fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzi informasiya sistemləri və ehtiyatlarını "Hökumət buludu"na köçürüb.**

"AzInTelecom"dən AZƏRTAC-a verilən məlumata görə, İnnovasiyalar Mərkəzinin əsas rəqəmsal resursları "AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC-yə məxsus Bakı Data Mərkəzinə qismən yerləşdirilib. "AzInTelecom" tərəfindən İnnovasiyalar Mərkəzinə "Virtual server - IaaS" (Infrastructure-as-a-Service) və "Rezervləşmə - BaaS" (Backup-as-a-Service) "bulud" xidmətlərinin göstərilməsi təmin edilib. Bununla qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.

Qeyd edək ki, "Hökumət buludu" layihəsi çərçivəsində dövlət qurumlarının IT sistemlərinin "AzInTelecom"a məxsus Bakı əsas və Yevlax ehtiyat data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari IT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə, dayanıqlı IT infrastrukturuna, keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

"AzInTelecom" MMC "bulud" xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən "TIER III" sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.

## Mərkəzi Bank: Azərbaycanın strateji valyuta ehtiyatları 73,5 milyard dollara çatıb

**Cari ilin birinci rübündə strateji valyuta aktivləri 2,5 milyard dollar artaraq 73,5 milyard dollara çatıb.**



Bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov cari ilin birinci rübü üzrə tədiyyə balansının təqdimatına dair keçirilən brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, həmin dövrdə Azərbaycan neftinin 1 barelinin orta ixrac qiyməti təxminən 74 dollar, Azərbaycan təbii qazının 1000 kubmetrinin orta ixrac qiyməti isə 320 dollar təşkil edib.

## bp ilə enerji tərəfdaşlığının inkişafı müzakirə edilib



**Energetika naziri Pərviz Şahbazovla bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.**

Nazirlikdən bildirilib ki, görüşdə şirkətlə neft-qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib.

Müxtəlif enerji növlərindən istifadənin enerji təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlılıq məsələlərinin həllində mühüm rolu vurğulanıb. Bu kontekstdə Azərbaycanın nümunəvi ölkə olduğu, bp şirkəti ilə neft-qaz sahəsində başlayan əməkdaşlığın hazırda bərpaolunan enerji layihəsi - "Şəfəq" güneş elektrik stansiyası ilə uğurla davam etdirilməsi xüsusi qeyd edilib.

Söhbət zamanı mövcud enerji layihələrinin inkişafı, həmçinin "yaşıl enerji dəhlizi" və interkonnektorlarının icrası nəzərdən keçirilib. Qlobal enerji bazarlarında inkişaf tendensiyaları ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə nümayəndə heyətinin tərkibində iştirak edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə təyin olunmuş yeni regional prezidenti Giovanni Kristofoliyə gələcək fəaliyyətində dəstək ifadə edilib.

## Çimərliklərdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı



*Yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, eləcə də Lənkəran, Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparılıb.*

"Unikal" xəbər verir ki, monitorinqlər zamanı dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri laboratoriya üsulları ilə tədqiq edilib. Araşdırmalar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin mütəxəssisləri ilə birgə həyata keçirilib.

May ayından etibarən aparılan müayinələrə Bakı şəhərinin Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Novxanı, Görədil, Nardaran, Bilgəh, Pirşağı, Şıx, Sahil kimi çimərlik əraziləri, eləcə də Sumqayıt, Lənkəran, Astara və Xaçmaz rayonlarının sahilboyu əraziləri daxil edilib.

Belə ki, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərlikləri ilə yanaşı, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Sütəmurdov kəndində yerləşən çimərliklərdən götürülən su nümunələrində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb.

Bu ərazilərdə suyun çirklənmə səviyyəsinin əhəlinin sağlamlığı üçün təhlükə yaratdığı və yoluxucu xəstəliklərin yayılmasına səbəb ola biləcəyi bildirilib. Bu səbəbdən qeyd olunan çimərliklərdə istirahət etmək tövsiyə olunmur.

Monitorinq nəticələri əsasında Azərbaycan Respublikasının "Su Məcəlləsi"nin 42-ci maddəsinə uyğun olaraq, Dövlət Su Ehtiyatları Agentliyinə çimərliklərdən istifadənin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı tədbirlərin görülməsi üçün rəsmi müraciət hazırlanır.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimərliklərdə monitorinqlər davam etdirilir.

## Medianın İnkişafı Agentliyi seminarlara başladı

*Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində "Azərbaycan mətbuat tarixi" və "Media etikası" mövzularında seminarlara başlanıb.*

"Unikal" xəbər verir ki, seminarın açılışında çıxış edən ADA Universitetinin Akademik İşlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva qeyd edib ki, ADA Universiteti müasir təhsil mühitində praktiki bacarıqların inkişafına xüsusi önəm verir və mətbuat tarixi, etik dəyərlər kimi mövzular üzrə keçirilən bu seminarlar jurnalistikanın ictimai funksiyasını daha dərindən dərk etməyə imkan yaradır.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədlinin təşəbbüsü ilə keçirilən seminarlarda "Jurnalistikanın tarixi: papyrusdan kompüterə", "Azərbaycanda milli mətbuatın yaranması və inkişaf mərhələləri", "Müasir media mühitində milli mətbuatın maarifçilik missiyası" və "Media etikasının aktual məsələləri" mövzularında seminar və vörkşoplar təşkil olunub.

N.Məmmədli bildirib ki, milli mətbuatın 150 illik yubileyi sadəcə tarixi mərhələ deyil, eyni zamanda Azərbaycan jurnalistikasının gələcək inkişaf strategiyasını müəyyənləşdirmək üçün fürsətdir:

"Bu kimi seminarlar jurnalistlərin həm nəzəri, həm də praktiki biliklərinin artırılmasına, eləcə də etik prinsiplərə əsaslanan peşəkar medianın formalaşmasına xidmət edir".

Seminar zamanı media etikasına dair müxtəlif praktiki situasiyalar müzakirə olunub, informasiya dəqiqliyinin təmin olunması, mənbələrin etibarlılığı və ictimai maraqların qorunması kimi məsələlərə toxunulub, eləcə də ictimai etimadın qazanılmasında etik davranışın əhəmiyyəti vurğulanıb.

Seminar interaktiv müzakirə və sual-cavab sessiyaları ilə davam edib.

*Bu günlərdə paytaxt Bakıda fəaliyyət göstərən özəl məktəblərdən bəzilərinin illik təhsil haqları açıqlandı və ortaya çıxan qiymətlər geniş müzakirəyə səbəb oldu.*

Öncə gəlin həmin qiymətlərlə bir daha tanış olaq. Açıqlanan rəqəmlərə görə:

- "Bakı Atatürk Liseyi"ndə bütün təhsil pillələri üzrə illik təhsil haqqı 3 500 manat təşkil edir.

- "Erudit" məktəbində isə ibtidai, ümumi və tam orta təhsil üçün illik ödəniş 5 000 manat olaraq müəyyənləşdirilib.

- "Yaşam Məktəbi" ("Zirvə Liseyi")ndə ibtidai təhsil üçün qiymətlər 5 900-6 500 manat arasında dəyişir. Ümumi və tam orta təhsil

- "Evrika Liseyi"ndə ibtidai təhsil üzrə illik qiymət 8 500-10 000 manat, ümumi və tam orta təhsil pillələri üzrə isə 9 000-14 000 manat aralığında müəyyən olunub.

Digər özəl məktəblərdən "Sabis Sun" Beynəlxalq Məktəbində illik təhsil haqqı - 17000 AZN; "Baku Oksford Scholl"da -17000 AZN; Avropa-Azərbaycan Məktəbində - 17150 AZN; Oxbridge Academy-də -15470-18890 AZN təşkil edir.

Bəziləri belə hesab edirlər ki, özəl məktəblərin illik təhsil haqlarının Azərbaycan reallığında kifayət qədər baha olması bir həqiqətdir, lakin bu qiymətlərə şagirdlərin qidalanmasının, özəl dərslərin və xüsusi dərs vəsaitlərinin də daxil olmasını unutmamaq lazımdır. Bir

şagirdləri xaricdə ali təhsili də böyük məbləğlərlə ifadə olunan ödənişlə hesabına alacaqlarsa, bu məktəblərə az qala ibtidai siniflərdən hər il külli miqdarda vəsait ödəməyin bir mənası varmı?" - deyə bəzi ekspertlər sual edirlər.

Onu da deyək ki, bir müddət öncə ölkədəki özəl məktəblərin fəaliyyəti ilə bağlı danışıqların təhsil mütəxəssisi Elçin Əfəndi maraqlı bir fikir səsləndirmişdi: "Özəl məktəblər illik təhsil haqlarını ildən-ildə artıran zaman buna paralel olaraq təhsilin keyfiyyətinin də yüksəldilməsinə çalışmalıdırlar. Lakin biz müşahidə edirik ki, bəzən özəl məktəblərin məzunlarının əldə etdiyi nəticələr hansısa ucqar, dağ kəndinin şagirdinin nəticələri qədər

# Özəl məktəblərdəki qandonduran qiymətlərin şok pərdəarxası

İllik təhsil haqqı 10 min manat, ancaq təhsil özü... – İlginclik iddialar!



pillələrində isə illik ödəniş 6 500-6 800 manat aralığındadır.

- "Landau School"da ibtidai təhsil üzrə qiymətlər 5 800-8 000 manat arasında dəyişir. Ümumi və tam orta təhsil üçün illik ödəniş isə 6 800-10 000 manat aralığındadır.

- "Mil" məktəbində ibtidai təhsil 6 500-7 500 manat, ümumi orta təhsil 7 500-8 500 manat, tam orta təhsil isə 7 500-9 000 manat arasında dəyişir.

- "Kaspi Liseyi"ndə ibtidai təhsil üçün ödəniş 6 800-8 300 manat təşkil edir. Ümumi və tam orta təhsil pillələri üzrə isə illik haqq 7 300-8 800 manat aralığındadır.

- "ADA School"da ibtidai və orta təhsil üzrə qiymətlər açıqlanmasa da, tam orta təhsil üçün illik ödəniş 8 000 manat olduğu bildirilib.

- "Hədəf Liseyi"ndə isə bütün təhsil pillələri üzrə illik təhsil haqları 8 000-9 000 manat arasında dəyişir.

çox ekspertlər isə hətta sadalanan xidmətlər müqabilində də özəl məktəblərin təhsil haqlarının anormalıqına diqqət çəkirlər. "Bu qədər yüksək qiymətlər fonunda özəl məktəblərin eksəriyyətinin şagirdləri buraxılış, yaxud qəbul imtahanlarında heç də ürəkəçən nəticə göstərmirlər. Elə isə sual ortaya çıxır: sözügedən təhsil müəssisələrinə ölkədəki minimum əmək haqqından dəfələrlə çox ödəniş etməyin mənası nədir?" - bir sıra təhsil mütəxəssisləri haqlı olaraq soruşurlar.

"Düzdür, özəl məktəblərdə təhsil alanların eksəriyyəti xaricdə təhsil almağı düşünür və xüsusi tədris proqramı əsasında təhsil alır, fərqli imtahanlar verirlər. Ancaq bu halda da onların çoxu başqa ölkələrin ali məktəblərində daha çox ödənişli təhsil alırlar, nadir hallarda təqaüd qazana bilirlər, beləyə yene də sual yaranır: əgər özəl məktəb

olur. Və yaxud bəzən rayonlardan olan abituriyentlərin imtahan nəticələri özəl təhsil müəssisələrinin məzunu olan abituriyentlərdən daha yüksək olur..."

Əslində bu cür düşünən başqa mütəxəssislər də var. Məsələn, təhsil eksperti Nizami Hüseynov da iki il öncə yerli mediaya açıqlamasında bildirmişdi ki, özəl məktəblərin təhsil haqqının rəsmi olaraq tənzimlənməsinə ehtiyac var: "Azərbaycanda özəl məktəblərin qiyməti çox bahadır. Xarici ölkələrlə belə qiymət müqayisə oluna bilməz. Bu səbəbdən də hesab edirik ki, özəl məktəblərin də təhsil haqlarının tənzimlənməsinə ciddi ehtiyac var. Özəl məktəblər qiymətin baha olmasını onunla əsaslandırırırlar ki, müəllimlərin maaşı yüksəkdir, dərsləri xaricdən alırlar və s. Araşdırsaq görürük ki, həmin təhsil müəssisələrində çalışan müəllimlər 10-20 min əmək haqqı almır". Ekspert onu da demişdi ki, buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil edəndə görürük ki, özəl məktəblərin nəticələri heç də regiondakı məktəblərin nəticələrindən üstün deyil. Hətta bəzi bölgə məktəblərinin göstəriciləri onlardan daha yuxarıdır: "Etiraf etmək lazımdır ki, özəl məktəblər yalnız varlılar üçündür. Çünki bu məktəbləri yaradan sahibkarlar kommersiya məqsədilə bu addımı atıblar. Rəqabət olmadıqna görə qiymətlər də fantastikdir. Demək olar ki, hamısında standart qaydalar tətbiq olunub. Yəni kreativ və fərqli metodlar yoxdur".

Oxşar fikirdə olanların siyahısını yetərinə çatdırmaq mümkündür. Bütün bu deyilənlərin fonunda Azərbaycandakı özəl məktəblərin aldığı fantastik təhsil haqqı ilə verdikləri təhsilni keyfiyyəti arasında müqayisə aparıb nəticə çıxarmağı oxucuların öhdəsinə buraxırıq.

**Bu günlərdə Şimali Kipr Türk Respublikasının "Bugün Kıbrıs" qəzeti şok iddia ilə çıxış edib. Qəzet Bahçeşehir Universitetinin Kipr filialında Azərbaycan-dan olan şəxslərə, o cümlədən bəzi məmurlara dərslərə qatılmadan saxta doktorantura diplomları verildiyini yazıb.**

Qəzetin araşdırmasına görə, "çevik və hibrid" adlanan sistem çərçivəsində tələbələr dərslərdə iştirak etməsi tələb olunmur və onlar üçün akademik təqvimdən kənar xüsusi imtahanlar təşkil olunur. İmtahanlara qatılan şəxslərin bəzilərinin həmin dövrlərdə Kiprdə belə olmadığı, miqrasiya qeydləri ilə təsdiqlənib.

İddialara əsasən, dövlət idarəçiliyi, politologiya, biznes və kompüter elmləri üzrə təhsil alan tələbələr normal imtahan dövrlərində belə Kiprə getmədən, yalnız özləri üçün keçirilən imtahanlar vasitəsilə doktorluq

iftira xarakterli məlumatlardan ibarətdir. Xəbərdə qeyd olunan "xüsusi imtahanlar", "hibrid doktorantura adı altında diplom verilməsi", "3-4 min dollar qarşılığında sənəd alınması" kimi iddialar tamamilə yalandır, heç bir hüquqi və ya faktiki əsas daşımır".

Baş verən bu qalmaqalda tərəflərdən hansının - qəzetin, yoxsa universitetin haqlı olub-olmadığını deyə bilmərik. Sadəcə onu xatırlatmaq yerinə düşər ki, hələ 2022-ci ildə bəzi məmurların saxta diplom alması ilə bağlı iddialar cəmiyyətdə və mediada müzakirə mövzusunda çevrilməmişdi. Xüsusən də ikinci ali təhsil diplomunu alan məmurlardan bəzilərinin buna ya müəyyən yüksək posta təyinat ərəfəsində, ya da elə həmin postda çalışarkən nail olduğu deyildi. Hətta Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talibovun da ikinci ali təhsil diplomunun saxta olduğu iddia edi-

şadlı adamları sıradan çıxarsın. Bu da dövlətin ümumi inkişafına zıyanlıdır".

Hüquqşünas Əli İbrahimov isə bu ilin martında qələmə aldığı bir yazıda qeyd etmişdi ki, əgər bir məmur vəzifəyə qəbul zamanı namizədin diplomunun saxta olduğunu bildiyi halda onu işə qəbul edirsə, bu hal vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya cinayətləri çərçivəsində qiymətləndirilir: "Saxta diplomların cəmiyyətə vurduğu zərər yalnız hüquqi məsuliyyətlə məhdudlaşmır. Belə şəxslər adətən peşəkar bacarıqlara malik olmadıqlarına görə, tutduqları vəzifələrdə qeyri-effektiv idarəçilik həyata keçirir, strateji qərarların qəbulunda yanlış addımlar atır və nəticədə dövlət sektorunda keyfiyyətin aşağı düşməsinə səbəb olurlar".

Ekspertin fikrincə, bu problemlə mübarizə aparmaq üçün bir neçə əsas tədbir həyata keçirilməlidir.

# Saxta diplomlu məmurlarımız...

Azərbaycanda bəzi vəzifəli şəxslərin "oxuduqları" universitetlər, xüsusən də ikinci ali təhsilləri ilə bağlı böyük şübhə!



dərəcəsi əldə edirlər. Bu imtahanlarda adı tələbələrə eyni suallardan istifadə edilir və eyni zərfdə yerləşdirilir. Məqsəd isə müvafiq nəzarət orqanlarının diqqətindən yayınmaqdır.

Diplom almaq üçün tələb olunan ödəniş isə 3000-4000 ABŞ dolları arasında dəyişir. Məsələ ilə bağlı danışan bir akademik bildirib ki, qaydalara əsasən, doktorantura dərslərinin yalnız üçdə biri onlayn ola bilər və bu da yalnız xüsusi hallar üçün nəzərdə tutulub. Hər sementdə tələbə ən azı 45 gün adada qalmalıdır. Hibrid doktorantura proqramı isə qanunla qadağandır.

Adı çəkilən universitet isə iddiaları təkzib edib. Universitetin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Nuket Tanol açıqlama verərək bildirdi: "17 iyun 2025-ci il tarixində "Bugün Kıbrıs" qəzetində yayımlanmış və Bahçeşehir Kipr Universitetini hədəf alan "Azəri Bürokratlara Saxta Doktora" başlıqlı yazı tamamilə əsassız, qərəzli və universitetimizin nüfuzuna xələf gətirməyə yönəlmiş

lirdi. Mövzu ilə bağlı KİV-ə açıqlamasında tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı demişdi ki, bir çox vəzifəli şəxslərin tərcümeyi-halına fikir verdikdə əksəriyyətinin yaşlı vaxtında ikinci ali təhsil aldığı aydınlaşır. Sitat: "Bu yaxınlarda birini nazir təyin etdilər. 40 ildən artıqdır müəllim işləyən adam kimi mən onun bitirdiyi ali məktəbin adını ilk dəfə idi eşidirdim. Belə faktlar araşdırılmalıdır. Elm və Təhsil Nazirliyi və Attestasiya Komissiyası çox yaxşı bir metoddan istifadə edir. Rusiyadan aldığı diplomunu tanımaq üçün gələn adamı sorğu-sual edirlər. Məlum olur ki, həmin adam ümumiyyətlə rus dilini bilmir. Belə göstəricisi olan adam necə Risiyada ali məktəb bitirə bilər? Onun ölkəni tərk edib-etmədiyini yoxlayırlar, məlum olur ki, bu adam heç ölkəni tərk etməyib. Bunun nəticəsi ağır olur. Bir də görürsən ki, çox aşağı göstəriciləri olan adam gəlib böyük sahəyə rəhbərlik edir. Saxta diplomlu adam çalışır ki, əsl diplom almış

Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və hüquq-mühafizə orqanları saxta diplomların aşkarlanması üçün birgə fəaliyyət göstərməlidir. Xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması prosesi daha da sərtləşdirilməli və yalnız etibarlı ali təhsil müəssisələrinin diplomları qəbul edilməlidir. Dövlət qulluğuna qəbul zamanı diplomların elektron bazalardakı yoxlanılması məcburi edilməli və saxta sənədlərlə müraciət edən şəxslər haqqında hüquqi tədbirlər görülməlidir. İkinci əsas addım, saxta diplomlarla vəzifəyə gələnlərin və onların himayədarlarının hüquqi məsuliyyətə cəlb olunmasıdır. Əgər bir məmur bilərəkdən qeyri-peşəkar və ya saxta diplomlu şəxsi yüksək vəzifəyə irəli çəkirsə, onun barəsində korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açılmalıdır. Bununla yanaşı, dövlət idarəçiliyində şəffaflıq artırılmalı və vətəndaş cəmiyyəti institutları bu sahədə aktiv iştirak etməlidir. Üçüncü vacib məsələ, cəmiyyətin maarifləndirilməsidir. İnsanlar bilməlidirlər ki, saxta diplomla vəzifə tutmaq təkəcə fərdi məsuliyyət deyil, həm də dövlətin və cəmiyyətin inkişafına ciddi maneədir. Bu səbəbdən, hər bir vətəndaş dövlət qurumlarına müraciət edərkən, işlədiyi müəssisədə və ya rast gəldiyi hallarda bu cür qanunsuzluqları ifşa etməlidir. Dövlətin və cəmiyyətin inkişafı yalnız peşəkar, səriştəli və ləyaqətli insanların rəhbərliyə gəlməsi ilə mümkündür.

Cəmiyyətdə zaman-zaman müzakirə predmetinə çevrilən, mütəmadi aktuallaşan "saxta diplomlu məmurlar" məsələsi ilə bağlı hələlik bu qədər. Lakin sözügedən problem qaldıqca, mövzunun üzərinə qayıtmaq da qaçılmazdır.

**Toğrul Əliyev**



## Fuad Hüseyinov onlara Böyük Qayıdışla bağlı məlumat verdi

**Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə "Konstitusiyaya və Suverenliyə İli" və 18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib.**

"Unikal" xəbər verir ki, Simpozium çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseyinov "Qaçqınların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müsbət təcrübələr" mövzusunda təşkil olunmuş panelin spikeri qismində çıxış edib.

Çıxış zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qalması, onların uzun illər yarımçıq binalarda, zirzəmilərdə, yataqxanalarda ağır və dözülməz şəraitdə məskunlaşması barədə məlumat verilib.

Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı kompleks və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması sahəsində davamlı tədbirlər görülür. Birinci vitse-prezident Mehriban Əliyeva da bu məsələlərə xüsusi diqqət və həssaslıqla yanaşır, onların rifahının yüksəldilməsinə ardıcıl humanitar dəstək göstərir.

Məruzədə qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin bərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər yalnız daxili sabitliyə deyil, bütün regionun təhlükəsizliyinə və sabitliyinə də mühüm töhfə verir. "Böyük Qayıdış" prosesi ölkənin sosial-iqtisadi inkişaf strategiyasında əsas istiqamət kimi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində yer alıb.

Qeyd olunub ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bununla yanaşı, köç prosesinin təşkili, köçkünlərin maarifləndirilməsi və reintegrasiyası məqsədilə təbliğat-təşviqat işləri, xüsusi qaynar xətt xidmətinin yaradılması kimi təşəbbüslər "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində yer alır.

Bildirilib ki, Ermənistan uzun illər işğaldakı Azərbaycan ərazilərini kütləvi şəkildə mina ilə çirkləndirib və bu da Böyük Qayıdış prosesinə ciddi maneələr yaradır. Azərbaycan bu məsələnin beynəlxalq müstəvidə həllinə çalışır və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın mina xəritələrini təqdim etməsi üçün təcili tədbirlərin görülməsini tələb edir. Bu kontekstdə beynəlxalq ictimaiyyətin Ermənistanla qarşı təzyiqləri artırması zəruri hesab olunur.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Qərbi Azərbaycandan zorla çıxarılmış on minlərlə azərbaycanlı da bu gün hələ də doğma torpaqlarına qayıtmaq hüququndan məhrum vəziyyətdədir. Ermənistanda azərbaycanlılara qarşı aparılmış deportasiya, qəsdən yönləndirilmiş zorakılıq, hüquq pozuntuları və mədəni irsin məhv edilməsi aktları nəticəsində bu əhali qrupu uzun illər boyu beynəlxalq hüququn pozulması şəraitində didərgin həyat sürməyə məcbur qalıb.

Təqdimatda vurğulanıb ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin problemlərinin həlli deyil, həm də postmünaqişə dövründə reabilitasiya və reintegrasiya sahəsində dünya miqyasında nümunəvi bir model formalaşdırmaqdadır.

Tədbirin sonunda sədr müavini Fuad Hüseyinov iştirakçıların qayıdış prosesi və dövlət siyasətinin müxtəlif aspektləri ilə bağlı suallarını ətraflı şəkildə cavablandırıb.

## AQTA sədri "Rosselxoznadzor"un rəhbəri ilə görüşüb



**Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvertlə görüşüb.**

"Unikal" xəbər verir ki, görüş zamanı cari il ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda heyvan və bitki sağlamlığı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, istehlakçılardan sağlamlıq və keyfiyyətli məhsullarla təmin edilməsi istiqamətində mövcud tələblərlə bağlı məsələlər müzakirə olunub. Görüşdə AQTA ilə "Rosselxoznadzor" arasında qarşılıqlı əməkdaşlıq və etimad şəraitində qida məhsullarının idxalı və ixracı zamanı işlərin operativ və səmərəli həyata keçiriləcəyi vurğulanıb. Müzakirələrdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

## 11-ci sinif şagirdi pula görə "Son zəng"ə gedə bilməyib? - Açıqlama



**Heydər Əliyev adına liseyin 11-ci sinif şagirdi Museyibova Selcan Rövşən qızı direktor Sevinc Orucovadan şikayətdir.** "Unikal"ın məlumatına görə, sözügedən liseyin 11-ci sinif şagirdi iddia edir ki, lisey ondan tədbirin keçirilməsi üçün pul tələb etdiyindən "Son zəng"də iştirak edə bilməyib.

Məsələ ilə bağlı şagirdin anası Aynurə Əkbərova bildirib ki, hər şey bu son 3 ayda baş verib. "Liseyin yarısı "Son zəng"ə hazırlaşır, yarısı hazırlaşmırdı. Çox qarışıq bir durum idi. Bizim sinfə də deyildi ki, "Son zəng" tədbiri keçirilməyəcək. Valideynlər və müəllimlərin iştirakı ilə iclas keçirdik. Bildirildi ki, hər şagirdə 150 manat pul yığıldığı təqdirdə "Son zəng"in keçirilməsinə icazə veriləcək. Mən valideyn olaraq ayağa qalxıb bu məsələyə öz etirazımı bildirdim. Qeyd etdim ki, mən tək uşaq böyüdürem və imkanın yoxdur ki, 150 manat ödəniş edəm. Belə olduğu təqdirdə direktor mənim övladımın prinsip aparmağa başladı. Hətta mənim telefonuma hədə-qorxu tipli mesajlar da gəlirdi. Liseyde övladımın qarşı kobud münasibət yarandı və hətta qızımın polisə belə verildi. "Son zəng" tədbirinə 3 gün qalmış qızım ağlayaraq zəng etdi ki, mən orada olmaq istəmirəm. Halbuki qızım olduqca fəaldı və vacib tədbirlərin aparıcısı olub. Qızımın "Son zəng"də iştirak etməməsi bizi olduqca məyus edib. Direktorun mənim qızımın prinsip aparması ona gətirib çıxardı ki, qızım "Son zəng" tədbirində iştirak edə bilmədi. Bir çox onbirincilər kimi qızım da bu sonuncu zəngin verdiyi duyğunu yaşadı. Amma doğma məktəbində, sinif yoldaşları arasında yox, evimizdə. Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucovanın köməkçisi bildirib ki, haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Tədbirdə 99 məzundan yalnız Selcan Museyibova iştirak etməyib. Təhsil Nazirliyi tərəfindən də "Son zəng" qabağı məlumat toplanırdı ki, orada tədbirlə bağlı pul yığılır, ya yox. Qətiyyəni bizim liseyde hər hansı bir pul yığılmayıb. Tədbirdə iştirak etməmək isə şagirdin öz istəyi ilə baş verib. Selcan tərbiyəli və fəal şagirdlərimizdən biri olub. Tədbirdə iştirak etməmək isə ailəsinin seçimidir". Qeyd edək ki, Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucovanın evində dəyərləyən Firuzə Müslümova oradan 77 800 manatlıq oğurluqda ittiham olunub. Onun adı həmçinin 2020-ci ilin avqustunda Azərbaycanda sərt karantin rejimi tətbiq edildiyi vaxt AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edənlərdən biri də Sevinc Orucova olmuşdu. Belə ki, avqustun 18-də Novxanıda baş tutan toy mərasimində xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucovaya Təhsil nazirinin əmri ilə töhmət verilmişdi.

Zaurə Əmirova

**Tibbi fəaliyyətlə məşğul olan "Planeta" İstehsal Kommersiya Şirkətinin külli miqdarda vergi borcu yaranıb. "Qaynarinfo"nun verdiyi məlumata görə, hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavad Xan küçəsi ev-24 göstərilən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 677.926,08 AZN vergi borcu var. Borca görə şirkətin rəhbərinin ölkədən çıxışına da məhdudiyət qoyulub. Həmçinin Dövlət Vergi Xidməti tərəfindən aparılan operativ vergi yoxlaması nəticəsində "Planeta" İstehsal Kommersiya Şirkəti barəsində 1000 manat maliyyə sanksiyası tətbiq edilib.**

Onu da deyək ki, son illər "Planeta" İstehsal-Kommersiya şirkəti ilə bağlı bir neçə qalmaqallı xəbər yayılıb. Məsələn, 2022-ci ildə məlum olmuşdu ki, apteklər şəbəkəsini

tokol İnzibati Xətlər Məcəlləsinin 518.1-ci maddəsi ilə yazılıb.

İnzibati Xətlər Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı

məbləğdə cərimə edilir - maddəsinə əsasən tərtib olunmuşdu.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "Planeta" İstehsal Kommersiya Şirkətinin qanuni təmsilçisi Yaqubov Elxan Ənvər oğludur.

"Bioloji təbabətin Azərbaycana gətirilməsi və sertifikatlaşdırılması 1997-ci ildən "Planeta" şirkətinin qurucusu və direktoru kimi tanınan Elxan Yaqubovun gərgin, səmərəli əməyi və adı ilə bağlıdır. Məhz onun mesənətligi və təşəbbüsü ilə mərkəzi Almaniya yerləşən Bioloji tə-

# Bakıdakı məşhur klinikanın rəhbərinə şok!

## Onun ölkədən çıxışına niyə qadağa qoyulub? – Külli miqdarda borc...



özündə birləşdirən "Planeta" şirkətinə tətbiq olunan protokol baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

MMC-yə İnzibati Xətlər Məcəlləsinin 452.1-ci maddəsi ilə protokol tərtib edilib. Qeyd edək ki, bu inzibati xəttə görə, yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə tətbiq edilir. Cərimə apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə olunur.

Ötən ilin oktyabrında isə "Planeta" İstehsal Kommersiya Şirkəti haqqında idarəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəttə protokolu tərtib olunub. Pro-

olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Bundan əvvəl - 2024-cü ilin yazında isə "Bioloji Təbabət" MMC-yə inzibati protokol yazılmışdı. Protokol müvafiq qurum tərəfindən İnzibati Xətlər Məcəlləsinin 215.4-ci - qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılma keçməyən şəxslərin (işçilərin) praktik tibb və eczacılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək

bəttə müalicə metodu 2001-ci ildən ölkəmizdə fəaliyyətə başlamışdır. Bioloji Tənzimləyici Təbabət metodları ilə bütün ixtisaslar üzrə müalicə aparacaq həkimlər Elxan Yaqubovun əvəzsiz dəstəyi ilə Almaniya uzunmüddətli ezamiyyətə göndərilmiş, təcrübə mübadiləsi keçmiş, müvafiq bilgiler əldə etmişlər. Bundan sonra 2009-cu ilin dekabrında Bioloji Təbabət Klinikası təsis edilmişdir. Hazırda öz şəbəkəsini genişləndirən Bioloji Təbabətin Bakıda, Sumqayıtda, Masallıda və Göyçayda tibbin bütün tələblərinə yüksək səviyyədə cavab verən müasir klinikaları klassik müalicə üsulları ilə integrativ şəkildə, müştərəklərlə vahid bir məxrəcdə uğurla fəaliyyət göstərən və nəzərəcərpacaq praktik nəticələr əldə edir" -Onun rəhbəri olduğu MMC-nin fəaliyyəti haqqında vaxtilə dərc edilmiş yazılardan birində deyilir. .

1997-ci ildə qeydiyyatdan keçən müəssisənin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 24-dür. E.Yaqubovun qanuni nümayəndəsi olduğu daha bir müəssisə də Bioloji Təbabət Klinikasıdır. 2008-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 30, mənzil 48-dir. Bioloji Təbabət Klinikası və apteki Masallı rayonunda 2018-ci ilin dekabr ayının 1-də açılıb.

"Planeta" İstehsal Kommersiya Şirkəti və onun qanuni təmsilçisi indiyədək haqlarında yayılan məlumatlara hər hansı münasibət bildirməyib, deyilənləri təsdiqləməsə belə, təzkib edə bilməyib.

Toğrul Əliyev

## 5.3.17. ekologiya və ətraf mühitin mühafizəsi



### Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

**“Meşələrdə yanğınların qarşısının alınması üçün mineral zolaqlar çəkilir. Həmçinin meşələrə yollar çəkilir ki, yanğın baş verdikdə oraya texnikanı və yanğınsöndürənləri tez çatdırmaq mümkün olsun. Azərbaycanda meşə yanğınlarının çoxu antropogen təsirlərdən baş verir”.**

qaldırılıb, biçilmiş taxıl sahələrinin yandırılmasının yolverilməz olduğu diqqətə çatdırılır. Yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunur və yerli qurumlar tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanır. Əhəlinin məlumatlandırılması məqsədilə xəbərdaredici və məlu-

zonaları, gənclər və uşaq təşkilatları tərəfindən dövlət meşə fondu torpağında keçirilən kütləvi tədbirlər zamanı tonqallar yalnız Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin icazəsi ilə bu təşkilatın ayırdığı xüsusi yerlərdə qalana bilər. Tullantıların yandırılması da bütün hallarda həmin təşkilatla razılaşdırılmalıdır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, meşədə yanğınların baş verməsinə şərait yaradan əsas səbəblərdən biri də tonqallardır. Tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Tonqal heç bir halda ağacın altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötlükləri və quru ot olan ərazidə də od qalmaq olmaz. Tonqal qalmaq üçün əvvəlcədən yer hazırlamaq və ya-

# Meşələrimizi yanğından necə qoruyacağıq?

Ramik Əşrəfov: “Azərbaycanda meşə yanğınlarının çoxu antropogen təsirlərdən baş verir”



Bunu “Unikal” qəzetinə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.

Xidmət rəisi bildirib ki, Azərbaycan azmeşəli ölkələrdəndir. Ölkəmizdə meşə sahəsi dünya standartlarından iki-üç dəfə azdır. Odur ki, meşələri qorumaq lazımdır. “Ölkəmizdə meşə sahəsi 1 milyon hektarı keçib. Meşələrə ən böyük zərəri meşə yanğınları vurur. Meşələrdə yanğınlar əsasən odla ehtiyatsız davranma səbəbindən baş verir. Meşələrdə yanğın riskli ərazilər daha çox insanların müdaxilə etdiyi ərazilərdir. Odur ki, meşə yanğınlarının qarşısının alınmasının birinci yolu insanların məsuliyyəti, maarifləndirilməsidir. Hər bir vətəndaş meşəyə gedərkən odla ehtiyatlı və məsuliyyətli davranmalıdır. Ani səhv meşənin məhvəinə səbəb ola bilər. Biz bölgələrdə mütəmadi olaraq maarifləndirmə tədbirləri aparırıq. Tədbirlərdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, meişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər

matlandırıcı yanğın lövhəsi meşələrin girişlərinə və insanların daha çox olduğu ərazilərə vurulur”, deyir Ramik Əşrəfov bildirib.

Qeyd edək ki, meşə yanğınları ağacları, kolları, bütün yaşillığı məhv edir. Yanğın nəticəsində meşənin bir sıra xüsusiyyətləri itir, fəna məhv olur, yaşayış məntəqələri ziyan çəkir. Bəzi hallarda isə meşə yanğınları insan itkisi ilə nəticələnir, kənd təsərrüfatı heyvanları üçün ciddi təhlükə yaranır.

Meşədə yanğınlara yol verilməməsi üçün yanğın təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl olunması zəruridir. Meşələrə sürtkü yağ, benzin, aq neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əski və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikləri aqreqlərin yanacaqda doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir.

Meşələrdə yanacaq və sürtkü yağlarının açıq şəkildə saxlanılması da yanğın təhlükəlidir.

Yanğın təhlükəsindən uzaq olmaq üçün meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə müəyyən olunmuş qaydada yığılıb saxlanılmalıdır. Turist istirahət

xud da köhnə qalanmış tonqalın yerindən istifadə etmək lazımdır. Tonqal qalmaq üçün ilk növbədə ağacların xeyli aralıda yer hazırlamaq məqsəddə müvafiqdir. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün bel vasitəsi ilə çala qazılmalıdır.

Tonqal heç zaman nəzarətsiz qalmamalıdır. Ehtiyatda olan yanacaq məhlulu tonqaldan 3-5 metr aralıda saxlanmalıdır. Əgər ehtiyac yoxdursa, çox hündür ocaq qalmaq lazım deyil. Diqqət yetirilməlidir ki, tonqaldan kənara az qığılcım düşsün. Xüsusən də küləkli havada bu, çox təhlükəlidir. Tonqalı yandırarkən küləyin gücünə və istiqamətinə uyğun tonqal yandırmaq lazımdır. Çünki kənara sıçrayan qığılcımlar otun və yarpaqların alışmasına səbəb ola bilər. Çalışmaq lazımdır ki, yarpaqları qurumuş budaqlardan istifadə edilməsin, çünki bu zaman qırağa təkə qığılcımlar deyil, yanar yarpaqlar da səpələne bilər. Ərazini tərk edən zaman tonqal tam söndürməli, üzərinə su atmalı, sonra isə üstü torpaqla örtülməlidir.

Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin törtöküntülərdən təmizlənməsi təmin edilməli, meşənin ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.

Meşələrin yanğın təhlükəsizliyini təmin etmək məqsədi ilə əhatəli təbliğat işi aparılmalı, yanğına qarşı plakatlardan, reklam işlərindən geniş istifadə olunmalıdır. Meşə ilə əlaqəsi olan bütün müəssisələrdə, təşkilatlarda, idarələrdə, əhali arasında, məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə işlərinə geniş yer verilməlidir.

Gülaye Mecid

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin ayırdığı maliyyə əsasında hazırlanır.

## Medianın İnkişafı Agentliyi rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun qarəzli fikirləri ilə bağlı açıqlama yayıb

Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında özünəməxsus qarəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirmişdir.



Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməniyəilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə “Artsax” ifadəsini işlətməmiş, Ermənistan hakimiyyətini “Artsaxı hədiyyə etməkdə” günahlandırmış, canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə “Artsaxın taleyi gözlediyini” demişdir.

Bu fikirlər Medianın İnkişafı Agentliyinin açıqlamasında yer alıb.

Açıqlamada, həmçinin qeyd olunub: “Real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş vermiş proseslərə qarəzle yanaşan Vladimir Solovyov hər zaman Azərbaycana kin və nifrət bəsləmiş, bu münasibət onun çıxışlarında açıq şəkildə özünü büruzə vermişdir. V. Solovyovun Ermənistan-Azərbaycan münasibəti, 44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olmuş, ziddiyyətli mahiyyət daşımış və Azərbaycanda adekvat reaksiyalara səbəb olmuşdur.

Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbul edilməz hesab edilir, ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir.

Jurnalist etikasına və əxlaqi dəyərlərlə bir araya sığmayan bu nifrət nitqini yolverilməz hesab edirik, qəti şəkildə pisləyir və qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik”.

## “Diplomatic World Sweden” Azərbaycanın COP29 nümayəndə heyətinin Bonn şəhərinə səfəri barədə məqalə dərc edib



İsveçin “Diplomatic World Sweden” saytında Azərbaycanın COP29 Sədriyyəti nümayəndə heyətinin iyunun 16-dan 26-dək Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyasına - SB62-də iştirakı barədə məqalə dərc olunub.

Məqalədə Azərbaycan nümayəndə heyətinin danışıqlarda fəal iştirak etməsi ilə yanaşı, həm də Sədriyyətin çərçivəsində öz tədbirlərini təşkil etdiyi, bir sıra məcburi və tematik sessiyalara qatıldığı vurğulanır. Bu, Azərbaycanın qlobal iqlim danışıqlarında fəal rol oynamaq və coxtərəfli ekoloji diplomatiyanın inkişafına kömək etmək istəyini əks etdirir.

Məqalədə qeyd olunur ki, Bonnda keçirilən iqlim üzrə iyun görüşləri noyabr ayında Braziliyanın Belen şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransının 30-cu sessiyasına (COP30) mühüm hazırlıq mərhələsidir. İştirakçılar əsas mövzuları - qlobal uyğunlaşma hədəfi üçün indikatorların işlənilməsi, ədalətli enerji keçidinin təşviq edilməsi, 1,3 trilyon dollarlıq iqlim maliyyələşdirilməsinin sərbəst edilməsi üzrə “Bakıdan Belenə” yol xəritəsinin həyata keçirilməsi, həmçinin emissiyaların azaldılması səylərini müzakirə edirlər.

**Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 19-da davam etdirilib.**

"Unikal" xəbər verir ki, Bakı Hərbi Məhkəməsinə hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən şəxs David Manukyana növbəti suallar verib. O, əvvəlcə Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mina basdırılması ilə bağlı sualları cavablandırıb.

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, müxtəlif vəzifələr tutmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, Azərbaycanın vaxtilə işğaldakı ərazilərində keçmiş qondarma rejimin "ordusu"nda (Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsində - red.) "komandanın birinci müavini" olmuş Ermənistan vətəndaşı David Manukyan Birinci Qarabağ müharibəsində mina basdırılması və təmizlənməsi ilə məşğul olmadığını bildirib. Təqsirləndirilən şəxs daha sonra deyib: "Şərti dinc dövrlərdə hərbi hissədə komandiri olduğum zaman o qədər də çox olmasa da, minalarla bağlı hadisələr (mina basdırılmasını nəzərdə tutur - red.) baş verib. Formulyarların və xəritələrin saxlanması ilə bağlı çox aydın şəkildə təlimatlar verilib. Hər bir minalanma işindən əvvəl yuxarı komandanlıq tərəfindən əmr verilir".

Onun sözlərinə görə, əmrde mina formulyarlarının, xəritələrinin, sxemlərinin neçə nüsxədə hazırlanmalı olduğu aydın şəkildə yazılıb. D.Manukyan daha sonra bildirib: "Orada ünvanlar qeyd olunur ki, hansı ünvanı nə göndərsin. Biz də əmrde qeyd olunan maddələrə əsasən fəaliyyət göstərmişik".

O deyib ki, mina ən yüksək dərəcədə saxlanılır, aşağılara yuxarıdan paylanır. Hərbi hissəyə nə qədər mina lazımdırsa, o qədər verilir. Çünki bunun üçün konkret çıxış nöqtələri müəyyənləşdirilməlidir.

Təqsirləndirilən şəxs prokurorun "Bəs sizdən aşağıda olan diviziya komandirləri sizə məruzə etmədən, korpus rəhbərliyinə məlumat vermədən, öz təşəbbüsləri ilə əraziləri minalaya bilirdiləmi? Bu hüquqları olubmu?" sualına isə

"xeyr" cavabını verib.

Təqsirləndirilən şəxs muzdu hərbiçilərlə bağlı sualı da cavablandıraraq qeyd edib ki, Xankəndidə yaşadığı evdə aşkarlanmış "Cəsurlar dəstəsi" Ermənistanın Müdafiə Nazirliyi tərəfindən formalaşdırılıb. Deyib ki, bu, dəstə deyil, bölükdür, Müdafiə Nazirliyi tərəfindən yaradılıb. Dövlət qurumları tərəfindən formalaşdırılıb və müdafiə strukturuna göndərilib.

D.Manukyan xarici vətəndaşların döyüşlərə cəlb olunmalarının hansı əsasla aparılması barədə suala isə belə cavab verib: "Mən onların kimliyini yoxlamırdım. Bu, mənim vəzifə borcum deyil. Mən onlara nəzarət etmək, onların hansı ölkədən gəldiyini müəyyənləşdirmək səlahiyyətində deyildim".

O, əsir və girovların qul kimi işlədilməsi, onlara işgəncə verilməsi

D.Manukyan 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı qondarma "ordu komandanının birinci müavini" "vəzifə"sində olduğunu deyib və əlavə edib: "Müharibə ilə bağlı mənim vəzifə borcum qısa və konkret şəkildə yazılmışdı. Ehtiyat komanda məntəqəsi yaradılır. Əgər əsas komanda məntəqəsi sıradan çıxarsa, bu zaman müəyyən müddət ərzində rabitə sistemi və komanda qərarlarının icrası məsuliyyəti həmin ehtiyat məntəqəsinin üzərinə düşür".

Təqsirləndirilən şəxs 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən tərxiatların törədilməsi barədə isə eşitmədiyini iddia edib.

Bu zaman məhkəmədə Ermənistanın həmin vaxt müdafiə naziri olmuş David Tonayanın fikirlərinin yer aldığı videomaterial erməni di-

zaladığı məxfi sənəd də tədqiq edilib. 2020-ci il sentyabrın 25-də imzalanmış 0671 sayılı sənəd "Rəqibin yaşayış məntəqələrinin atəşlə məhv edilməsinin qəbul olunması haqqında" əmr adlanır. Sənədə əsasən, birləşmələrin və hərbi hissələrin komandirlərinə 2020-ci il sentyabrın 28-dək ona əlavə olunmuş siyahıda göstərilən yaşayış məntəqələrinin atəşlə məhv edilməyə qəbul olunmasının təmin edilməsi barədə əmr verilib. Əmr edilir ki, atəş üçün mövqelər hesablınsın və döyüş tətbiqinə dair sənədlər tam şəkildə tərtib olunub doldurulsun. Sənədlə əmr olunur ki, artilleriya hərbi hissələrində 40 kilometr məsafədə vura bilən raketlərlə atəş açmaq üçün konkret M-21 stansiyası ayrılınsın. Bu stansiya üçün nəzərdə tutulmuş 80 raketdən 40-ı daimi döyüş

birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolay iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərə-

# Minaları Azərbaycan ərazilərinə necə yerləşdirdiklərini açıqladı - Məhkəmə



hallarının şahidi olmadığını deyib. Bildirib ki, bu məsələ hər kəsin vicdanı üzərindədir - kim onlarla necə rəftar edibse, o, öz vicdanına görə cavabdehdir. "Mən belə deyim: bu günə qədər mənə qarşı heç bir fiziki zorakılıq olmayıb", - deyərək əlavə edib.

D.Manukyan işğal dövründə Azərbaycanın ekologiyasına ziyan vurulması, yanğınlara törədilməsi barədə suala isə "Tutduğum vəzifənin o məsələlərlə əlaqəsi olmayıb" cavabını verib.

O, 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Ermənistanda, 2020-ci ilin iyulundakı Tovuz döyüşləri vaxtı isə Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində olduğunu bildirib.

2019-cu il dekabrın 26-da imzalanmış əmrə qondarma qurumun "ordu komandanının birinci müavini" təyin edilmiş D.Manukyan həmin təyinatla bağlı xidmətə 2020-ci il fevralın əvvəlində başladığını bildirib. O, bu təyinatla bağlı namizədliyinin Ermənistan prezidenti, yaxud silahlı qüvvələrin baş qərargah rəisi tərəfindən irəli sürülməsindən xəbəri olmadığını söyləyib.

Təqsirləndirilən şəxs təyinatı ilə bağlı 2020-ci ilin yanvarında Ermənistan baş nazirinin, general-mayor rütbəsi alması ilə bağlı isə Ermənistan prezidentinin qəbulunda olduğunu söyləyib. Əlavə edib ki, həmin vaxt Ermənistanın müdafiə naziri David Tonayan idi.

linde tərcüməçinin iştirakı ilə tədqiq edilib. 2019-cu ilə aid videomaterialda D.Tonayan bildirir: "Mən bir müdafiə naziri kimi o tezisə qarşıyam ki, sülh müqaviləsi ilə əraziləri vermək olar. Bu tezisə qəti şəkildə qarşıyam. Mən burada bu gün yalnız bir tezis irəli sürürəm: yeni müharibə, yeni ərazilər".

Videomaterialda diqqətə çatdırılır ki, görüntülər ABŞ-ın Nyu-York şəhərində çəkilib. Qeyd edilir ki, David Tonoyan açıq şəkildə bəyanat verib. O bildirir ki, güzəşt yoxdur, amma kompromis mümkündür. Bundan sonra David Tonoyan hücum tipli hərbi birləşmələr haqqında da məlumat verib: "Biz müdafiə mövqeyindən çıxmalıyıq, çıxacağıq. Səngərlərdən çıxacaq və bu hücum birləşmələri sayəsində hərbi əməliyyatları rəqibin (Azərbaycanın işğal olunmuş ərazilərini nəzərdə tutur - red.) ərazisində keçirəcəyik".

Nyu-Yorkda BMT-də mülki geyimdə, axşam isə Ermənistan icması nümayəndələri ilə görüşdə hərbi formada çıxış edən David Tonoyan Ermənistan ordusunda həyata keçirilən və keçiriləcək işlər barədə danışmış, bu işdə diasporun rolundan bəhs edib və deyib: "Mən özüm və Ermənistan silahlı qüvvələri - biz ianə məsələlərindən çox da məmnun deyilik".

Məhkəmədə qondarma rejimin "ordusunun qərargah rəisinin müavini" Kamo Vardanyanın im-

vəziyyətində məşinlarda saxlanılınsın. Qalan 40 raket isə döyüş mövqeyinə çıxmadan əvvəl yüklənsin.

Əmrin icrasına nəzarət "ordunun artilleriya üzrə komandirinin müavini"ne tapşırılıb.

Əmrə "atəşlə məhv edilməyə məruz qalacaq yaşayış məntəqələrinin siyahısı" da əlavə olunub. Siyahıda Azərbaycanın 70-dək yaşayış məntəqəsinin, o cümlədən Gəncə, Mingəçevir, Naftalan şəhərlərinin, Beyləqan, Ağcabədi, Yevlax, Bərdə rayonlarının və kəndlərinin adları yer alıb.

D.Manukyan həmin əmrə ilk dəfə ibtidai istintaq zamanı tanış olduğunu, İkinci Qarabağ müharibəsində bir sıra təşkilatçılıq məsələləri istisna olmaqla, döyüş əməliyyatlarının planlaşdırılmasında iştirak etmədiyini iddia edib. Əlavə edib ki, 44 günlük müharibə zamanı Ağdərənin şimal ərazisində, Hadrutun bir sıra yaşayış məntəqələrində və digər ərazilərində olub.

Təqsirləndirilən şəxs səfərbərlik məsələləri ilə bağlı təşkilat işləri məşğul olduğunu bildirib. Deyib ki, səfərbərliklə döyüşə qoşulanların qeydiyyatı kənd məktəbində aparılıb və orada onlara silah paylanılıb.

O, qondarma qurumun "ordusu" üçün hərbi təyinatların Ermənistandan gəldiyini etiraf edib və söyləyib: "Ehtiyat qurtaranda təminat qeyd etdiyim kimi, bu cür həll olunurdu. Bu, bütün təminat növlərinə, həm texnikaya, həm də canlı qüvvəyə aid idi".

D.Manukyan Azərbaycanın döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərdə mülki infrastrukturun, yaşayış məntəqələrinin "İsgəndər M", "Toçka U" və digər raketlərlə vurulması barədə əmrin kim tərəfindən verilməsi ilə bağlı məlumatlı olduğunu deyib. Əlavə edib ki, qondarma rejimin "ordusu"nun ştat strukturunda belə silahlar olmayıb.

Məhkəmə prosesi iyunun 20-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı

findən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə ermənişilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yeni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyev Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarık Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münacişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaranan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiyaya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

### 5.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması;



**Azərbaycan  
Respublikasının  
Medianın İnkişafı  
Agentliyi**

**Azərbaycanda İnsan Hüquqları Günü qeyd olunub. Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev 18 iyun 1998-ci il tarixində "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncam imzalayaraq bu günün İnsan Hüquqları Günü kimi qeyd olunmasını rəsmiləşdirmişdir.**

Ümummilli lider Heydər Əliyev hüquqi dövlət quruculuğu prosesində insan hüquq və azadlıqlarının təmin olunmasını dövlət siyasətinin əsas prioritetlərindən hesab edərək bu istiqamətdə zəruri tədbirlərin görülməsini təmin edib. "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncamla dövlət səviyyəsində insan hüquqlarının müdafiəsi sahəsində yeni mərhələnin əsası qoyularaq, bu istiqamətdə vahid və sistemli fəaliyyət proqramının həyata keçirilməsinə başlanılıb. Konstitusiyanın müvafiq müddəaları ilə insan hüquq və azadlıqlarının toxunulmazlığı, qanun qarşısında bərabərlik, ədalətli məhkəmə araşdırması hüququ, şəxsi toxunulmazlıq, fikir, söz və vicdan azadlığı, sərbəst toplaşmaq və birləşmək hüququ, təhsil alma və sosial təminat hüququ kimi fundamental prinsiplər hər bir vətəndaşa hüquqi zəmanət kimi təqdim olunur.

18 iyun eyni zamanda hüquqi maarifləndirmə və hüquq mədəniyyətinin təbliğ edilməsi günü kimi çıxış edir. Bu tarixdə vətəndaşların hüquq və vəzifələri barədə məlumatlılığın artırılması, hüquqların qorunması yollarının öyrədilməsi və hüququn gündəlik həyatda tətbiqinin təşviqi baxımından əhəmiyyətli bir fürsətdir.

Bəs görsən bu istiqamətdə bu il hansı tədbirlər həyata keçirilib? Bu sualla Ombudsmana müraciət etdik.

Ombudsmandan sorğumuz cavabda bildirildi ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bu əlamətdar gün ərafəsində ənənəvi olaraq 18 may - 18 iyun tarixləri "İnsan Hüquqları Aylığı" elan olunub. Aylıq çərçivəsində hüquq və azadlıqların təbliği, ictimaiyyətin hüquqi biliklərinin artırılması, insan hüquqları sa-

həsində mövcud çağırışların müzakirəsi və milli səviyyədə həyata keçirilmiş fəaliyyətlərin ictimailəşdirilməsi təmin edilib. "Xüsusi ilə qeyd edilməlidir ki, builki kampaniyada qanunun aliliyi, hüquq mədəniyyəti, hüquqi məsuliyyət və inklüziv cəmiyyət prinsiplərinin təbliği əsas mövzulardan biri olub.

Bu baxımdan, dövlət orqanları, bələdiyyələr, təhsil və mədəniyyət müəssisələri, tibb və

sələrin, uşaqların, ahılların, qaçqınların, keçmiş məcburi köçkünlərin, miqrantların hüquqlarının təmini məsələlərinə xüsusi həssaslıq göstərilməsi, hüquqi maarifləndirici vəsaitlərin hazırlanması, nəşri və əhali arasında yayılması, keçirilən tədbirlərin, çəkilən sosial çarxların audiovizual, çap, onlayn media, həmçinin teleradio kanalları, sosial şəbəkə hesabları vasitəsilə işıqlandırılması işində fəallıq müşahidə olunubdur", deyərək Ombudsman Aparatından bildirilib.

Qurumdan bildirilib ki, "İnsan Hüquqları Aylığı" çərçivəsində ayrı-seçkiliyin qarşısının alınması və bərabərlik hüququnun təmini sahəsində məlumatlılığın artırılması məqsədilə "Hüquqlarımızı bilək, ayrı-seçkiliyə məruz qalmayaq!" adlı

Belə ki, müvafiq materiallar respublikamızın televiziya və radiolarında, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Bakı şəhərində quraşdırılmış monitorlarında, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkandakı reklam lövhələrində, Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinin Koroğlu Nəqliyyat-Mübadilə Mərkəzində və dayanacaqlarda yayımlanmaqdadır.

"İnsan Hüquqları Aylığı" çərçivəsində uşaq hüquqlarının müdafiəsi və təbliği məsələlərinə geniş yer verilib. Ombudsmanın Milli Preventiv və Müstəqil Monitoring mexanizminin fəaliyyəti çərçivəsində Elm və Təhsil Nazirliyinin, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin-

xalq standartları əsasında müəssisə rəhbərlərinə müvafiq tövsiyələr verilib.

Başçəkmələrin nəticələri əsasında təhlillər aparılacaq və müvafiq dövlət qurumlarına müraciətlər ediləcək.

"İnsan Hüquqları Aylığı" çərçivəsində hərbi qulluqçular üçün maarifləndirici vəsait hazırlanıb. "10 sual - 10 cavab" adlı maarifləndirici vəsaitdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması, hərbi qulluqçuların vəzifələri, habelə Ombudsmanın insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə sual-cavab formatında faydalı məlumatlar yer alıb.

"İnsan Hüquqları Aylığı" çərçivəsində Milli Preventiv

# Azərbaycanda İnsan Hüquqları Günü necə qeyd olunur?

Ombudsman "İnsan Hüquqları Aylığı" çərçivəsində gördüyü işləri açıqladı



sosial xidmət qurumları, penitensiar müəssisələr, qeyri-hökumət təşkilatları, media nümayəndələri və digər aidiyyəti qurumlar "İnsan Hüquqları Aylığı" çərçivəsində keçirilən tədbirlərə fəal şəkildə qoşulub, müxtəlif formatlı maarifləndirmə tədbirləri, müzakirələr, təlimlər və məlumatlandırıcı kampaniyalar keçiriblər. 2025-ci ilin ölkəmizdə "Konstitusiyaya və Suverenlik İli" elan olunması nəzərə alınaraq, tədbirlərdə milli konstitusiyaya dəyərlərinin və qanunun aliliyinin təbliğinə xüsusi önəm verilib.

Aylıq çərçivəsində həyata keçirilən tədbirlər və maarifləndirmə fəaliyyətləri barədə məlumatların #İnsanHüquqlarıAylığı və #HumanRightsMonth həşteqləri ilə sosial media platformalarında paylaşılması təmin edilib.

Eyni zamanda, əhəlinin bütün qruplarının, xüsusən sosial cəhətdən həssas, o cümlədən şəhid ailələrinin, müharibə iştirakçılarının, əlilliyi olan şəx-

sələrin hüquqlarının qorunması və gələcəkdə onlara qarşı hər hansı pis rəftar hallarının baş verməsinin qarşısının alınması məqsədilə müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb.

Bu müəssisələrdə sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, pedaqoji, tibbi-pedagoji və sosial-hüquqi xidmətlərin göstərilməsi ilə bağlı məsələlərin monitorinq edilib, reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtın səmərəli təşkil olunması da araşdırılıb.

Başçəkmələr çərçivəsində aşkar edilmiş bir sıra problemlər yerində aradan qaldırılıb, həlli istiqamətində müvafiq tövsiyələr verilib. Monitorinqlər zamanı Ombudsman Aparatı tərəfindən nəşr olunmuş 100-ə yaxın maarifləndirici nəşr uşaqlar arasında paylanılıb. Başçəkmələrin sonunda milli qanunvericilik və beynəlxalq

də olan, o cümlədən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsi də daxil olmaqla 15 müəssisəyə başçəkmə keçirilib, 200-dən çox uşaqla konfidensial şəkildə söhbət aparılıb.

Başçəkmələrdə məqsəd bu müəssisələrdə saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, saxlanılmanın qanuniliyini təsdiq edən sənədlərin araşdırılması olub, saxlanılma şəraiti qiymətləndirilib, aşkar olunmuş və yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verilib, habelə bu müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının qorunması və gələcəkdə onlara qarşı hər hansı pis rəftar hallarının baş verməsinin qarşısının alınması məqsədilə müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb.

Bu müəssisələrdə sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, pedaqoji, tibbi-pedagoji və sosial-hüquqi xidmətlərin göstərilməsi ilə bağlı məsələlərin monitorinq edilib, reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtın səmərəli təşkil olunması da araşdırılıb.

Başçəkmələr çərçivəsində aşkar edilmiş bir sıra problemlər yerində aradan qaldırılıb, həlli istiqamətində müvafiq tövsiyələr verilib. Monitorinqlər zamanı Ombudsman Aparatı tərəfindən nəşr olunmuş 100-ə yaxın maarifləndirici nəşr uşaqlar arasında paylanılıb.

Başçəkmələrin sonunda milli qanunvericilik və beynəlxalq

Müstəqil Monitoring mexanizmi qruplarının üzvləri tərəfindən Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhəli qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə də başçəkmə həyata keçirilib.

BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolu, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiyaya Qanununun tələbləri əsasında keçirilmiş başçəkmənin məqsədi saxlanma şəraitinin, həssas əhəli qruplarından olan şəxslərin hüquqlarının təmin edilməsi və sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı müəssisədə rəftar məsələləri və mövcud şərait araşdırılıb, keçirilmiş əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası vəziyyəti və sənədləşmə yerində yoxlanılıb, müəssisə sakinləri ilə fərdi söhbətlər aparılıb, Ombudsmanın səlahiyyəti barədə ətraflı məlumatlar verilib, maarifləndirici çap vəsaitləri təqdim olunub.

Başçəkmənin sonunda sosial xidmət müəssisəsinin rəhbərliyi və əməkdaşları ilə maarifləndirici söhbət aparılıb, saxlanma şəraitinin və sənədləşmənin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

**Gülayə Mecid**

## Xamenei onu SEPAH-in quru qoşunlarına komandan təyin etdi

**Iran Silahlı Qüvvələrinin Ali Baş Komandanı briqada generalı Məhəmməd Kərəmi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarına komandan təyin edilib.**

"Unikal" xəbər verir ki, bu barədə İranın Ali dini lideri Ayətullah Xamenei fərman imzalayıb. O, əvvəllər ölkənin cənub-şərqindəki SEPAH-in Qüds bazasının komandiri olub.

**Ağarza Elçinoğlu**

## "O, İran-İsrail münaqişəsini həll etməyə qadirdir" - Peskov

**Rusiya prezidenti Vladimir Putinin İsrailə İran arasında münaqişənin həllində vasitəçilik potensialı var.**

"Unikal" xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bildirib.

Kremlin sözcüsü əlavə edib ki, Rusiya hazırda İranla tərəfdaşlıq, İsrailə isə "çox bərabər, etibarlı münasibətlər" saxlayır.

İsrailə İran arasında gərginlik iyunun 13-nə keçən gecə İsrail dövlətinin İrandakı nüvə və hərbi obyektlərə hücum edərək "Am Kelavi" əməliyyatına başlaması ilə başlayıb. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturunu, eləcə də iranlı generalların yerləşdiyi yerləri hədəf alıb.

Elə həmin axşam İran İslam İnqilabı Keşikçiləri Korpusu "Doğru vəd 3" adlı cavab əməliyyatını elan edib. İsrail raketlərlə vurulub.

İran və İsrail artıq bir həftədir ki, bir-birinə hücum edir. Onu da xatırladaq ki, Rusiya və Ukrayna arasında müharibə 3 ildir davam edir.

**Gülayə Mecid**

## İran XİN rəhbəri Türkiyəyə gedi

**İranın xarici işlər naziri Abbas Araççi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçiriləcək iclasında iştirak edəcək.**

"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə görüşün İsrail və İran arasında davam edən müharibənin kölgəsi altında baş tutacağını bildirib.

Xüsusi sessiyada İsrailin İrana qarşı son hücumlarını, xüsusilə də cümə axşamı Ərak şəhərindəki Kondab nüvə obyektinə hücumunu müzakirə edəcəyi gözlənilir.

## ABŞ İrani bu tarixdə vura bilər - KİV

**Amerikanın yüksək vəzifəli məmurları yaxın gələcəkdə İrana mümkün zərbə endirməyə hazırlaşır.**

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri mənbələrə istinadən məlumat dərc edib.

Agentliyin məlumatına görə, əməliyyat iyunun 21-22-də keçirilə bilər, lakin vaxt dəyişə bilər. Planlaşdırmada ABŞ-nin əsas federal agentliklərinin rəhbərliyinin iştirak etdiyi bildirilir.

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməklə "Am Kelavi" kod adlı hərbi əməliyyata başlayıb. İran da buna cavab olaraq "Doğru vəd 3" əməliyyatına başlayıb və İsraildəki hərbi obyektləri vurub.

Hər iki ölkədəki zərbələr nəticəsində onlarla insan yaralanıb. İran və İsrail bir-birinə hücumlarını davam etdirir.

**Gülayə Mecid**

# "Vəziyyət daha da pis ola bilər" - Putindən xəbərdarlıq

**Rusiya prezidenti Vladimir Putin Ukraynanı danışıqları mümkün qədər tez bərpa etməyə çağırıb.**

"Unikal" xəbər verir ki, o, bu barədə dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə təşkil edilən görüşdə danışıb.

Putin bildirib ki, o zaman şərtlər indikindən qat-qat yumşaq olub və xəbərdarlıq edib ki, Kiyev danışıqları gecikdirsə "vəziyyət onlar üçün pisə doğru dəyişə bilər".

Rusiya lideri xatırladı ki, İstanbulda 2022-ci ilin iyununda əsirlərin



mübadiləsini nəzərdə tutan ilkin razılaşmalar əldə olunub. O, Rusiyanın eyni prinsiplər üzrə danışıqları davam etdirməyə hazır olduğunu vurğulayaraq, "oturub danışıq aparacağı" təklif edib.

"Razılığa gəlməsələr, vəziyyət onlar üçün pisə doğru dəyişə bilər. Bunu uzatmağa ehtiyac yoxdur. Oturub razılığa gəlmək lazımdır", - deyən Putin Rusiya ilə Ukrayna arasında danışıqların növbəti mərhələsinin iyunun 22-dən sonra keçirilə biləcəyini bildirib.

**Gülayə Mecid**

# "İran heç vaxt nüvə silahı əldə etməyəcək" - Abbas Əraççi

**"İran qürur və cəsarətlə özünü müdafiə edir. Biz təcavüzkarı böyük səhvə görə peşman edirik və bunun əvəzini ödəməyə məcbur edirik".**

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraççi X sosial şəbəkəsində yazıb.

Nazir sözlərini sıralayaraq deyib: "İndi bütün dünya bilməlidir ki: "İran ancaq özünü müdafiə edir. İran xalqımıza qarşı ən qəddar təcavüzün qarşısında belə indiyə qədər yalnız İsrail rejiminə qarşı qisas alıb, ona yardım edənlərə qarşı deyil.

Netanyahu bu müharibəni diplomatiyanı məhv etmək üçün apardığı kimi, dünya da zəifləmiş İsrail rejiminin başqalarını xilas etməyə məcbur etmək və bu müharibənin alovunu bölgəyə və onun hüdudlarından kənara yaymağa məcbur etmək üçün artan səylərinə çox diqqətli olmalıdır.

İran həmişə açıq şəkildə nəyə sadıq olduğunu praktikada sübut etdi: biz heç vaxt nüvə silahı əldə etməmişik və etməyəcəyik. Əgər başqa cür olsaydı, bu qeyri-insani silahları inkişaf etdirmək üçün regionda yeganə nüvə silahı olan rejimin indiki təcavüzündən daha yaxşı bəhanə ola bilərdi?

Qanunsuz, soyqırımı və işğalçı İsrail rejimi istisna olmaqla, biz diplomatiyaya sadıq qalırıq. Keçmişdə



olduğu kimi, biz öz baxışlarımızda ciddiyyət və gələcəyə baxırıq".

**Ağarza Elçinoğlu**

# "Aİ Ermənistanı gözləyir, yoxsa ondan istifadə etmək istəyir?" - Zaxarova

**"Aİ-yə qoşulmağın erməni xalqı üçün faydaları danılmaz və aşkardır və Brüsselin əsassız vədləri ilə müqayisə olunmazdır".**

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Böyük sual ondan ibarətdir ki, Aİ ümumilikdə Ermənistanı gözləyir,



yoxsa indiki mərhələdə ölkədən əlverişli geosiyasi alət kimi istifadə etmək istəyir? Aİ-nin faydaları konkret rəqəmlərdə və faktlardır və Brüsselin kimi və necə aldatdığı da hamıya məlumdur. Hazırda Ermənistan Aİ üzvlüyünə namizəd statusunun verilməsindən söhbət getmir və üzvlük onilliklər çəkə bilər", - deyən diplomat qeyd edib.

**Ağarza Elçinoğlu**

# Netanyahu İrani qisasla hədələdi

**"İran mülki əhaliyə və İsrailin Beer-Şeba şəhərindəki xəstəxanaya raket zərbələri endirməsinə görə cavab verəcək".**

"Unikal" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Biz Tehrandakı tiranlardan tam qiyməti tələb edəcəyik", - deyən siyasətçi sosial şəbəkə hesabında yazıb.

İyunun 19-da səhər saatlarında İran İsrailə 20-yə yaxın raket zərbəsi endirib, onlardan bəziləri Təl-Əviv

və onun ətrafında yerləşən yaşayış məntəqələrinə düşüb. Raketlərdən biri ölkənin cənubundakı Beer-Şeba şəhərindəki Soroka xəstəxanasına düşüb.

İyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum edərək "Am Kelavi" əməliyyatına başlayıb. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturunu, eləcə də iranlı generalların yerləşdiyi yerləri hədəf alıb.

**Gülayə Mecid**



## Azərbaycan millisinin Ukrayna yığması ilə səfər oyununun yeri məlum olub

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş "Tarçinski Arena"da oynanılacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, A millimiz Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.



## Klublararası DÇ: "Mançester Siti" qələbə qazandı, "Real" heç-heçə etdi

ABŞ-də futbol üzrə klublararası dünya çempionatının oyunları keçirilir.

"Mançester Siti" ilk oyununda Məraşinin "Wydad" komandası ilə qarşılaşıb. Matç ingilislərin 2-0 hesablı

qələbəsi ilə başa çatıb.

Digər oyunda isə Madridin "Real" klubu Səudiyyə Ərəbistanının "Əl-Hilal"i üz-üzə gəlib. Hərəyə 1 qol vuran komandalar 1-1 hesablı heç-heçəyə razılaşıblar.



## "Nyukası" Markus Reşfordu transfer etmək istəyir

"Nyukası" "Mançester Yunayted" in hücumçusu Markus Reşfordun transferində maraqlıdır.

Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 27 yaşlı ingilis futbolçunun keçmək istədiyi "Barselona" ona ciddi maraq göstərməyib. Bununla yanaşı, "Nyukası" rəhbərliyi Reşfordu ideal şəraitlə təmin edə biləcəklərinə



inanır. "Mançester Yunayted" rəhbərliyi isə futbolçunu satmağa hazırdır.

Reşford 2025-ci ilin fevra-

lından iyun ayına qədər "Aston Villa"da icarə əsasında çıxış edib. O, 2024/25 mövsümündə bütün turnirlərdə ümumilikdə 41 oyunda iştirak edərək 11 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.

"Transfermarkt" portalının transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

## DÇ: Azərbaycanın son cüdoçusu tatamiyə çıxacaq

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın fərdi yarışda son təmsilçisi Uşangi Kokauri mübarizə aparacaq.

100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 33 yaşlı idmançının ilk görüşü 1/32 finala təsadüf edəcək.

O, serbiyalı İqor Vraçarla

üz-üzə gələcək. Qələbə qazanacağı halda, Kokauri 1/16 finalda kubalı Andi Qranda ilə qarşılaşacaq.

Qeyd edək ki, indiyədək dünya çempionatında Azərbaycan cüdoçularından 3-ü - Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb.



## "Səbail"dən ayrılan ispan Malayziya klubuna keçdi

Gorka Larrusea "Səbail"dən ayrılıb.

32 yaşlı futbolçuya Azərbaycan klublarından təklif olsa da, o, Malayziyaya getməyə razılıq verib.

İspan yarımmüdafiəçi "Kuala-Lumpur" klubu ilə anlaşılıb.

Qeyd edək ki, təcrübəli futbolçu 2024/2025 mövsümünün əvvəlində "Səbail"ə keçmişdi.

## Mahir Emrelinin yeni klubu bəlli oldu

Azərbaycan millisinin üzvü Mahir Emreli növbəti mövsümdən Almaniyanın "Kayserslautern" klubunda top qovacaq.

Bu haqda insayder Florian Plettenberq məlumat yayıb.

Məlumata görə, 27 yaşlı hücumçu ilə razılıq əldə edilib.

Klub Mahir Emreli ilə 2028-ci ilə qədər müqavilə imzalayacaq.

Qeyd edək ki, Mahir son olaraq Almaniyanın "Nürnberg" klubunda çıxış edib.



## "Fənərbaxça" və "Qalatasaray" "Brentford"un hücumçusu ilə maraqlanır

Türkiyə Super Liqası komandaları "Fənərbaxça" və "Qalatasaray" "Brentford"un hücumçusu Yoane Wissa ilə maraqlanırlar.

Bu haqda "TeamTalk" məlumat yayıb.

28 yaşlı konqolu hücumçu son mövsüm İngiltərə Premyer Liqasında 35 oyuna çıxıb, 19 qol vurub, 5 assist edib.

"Transfermarkt" portalı hücumçunun dəyərini 32 milyon avro qiymətləndirir.

## "Araz-Naxçıvan" braziliyalı müdafiəçi transfer etdi

"Araz-Naxçıvan" heyətinə yeni futbolçu cəlb edib.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Naxçıvan təmsilçisi Bruno Franko ilə müqavilə imzalayıb. Braziliyalı sol cinah müdafiəçisi ilə anlaşma 1 illikdir. 27 yaşlı futbolçu ötən mövsüm Sofiya "Lokomotiv"ində çıxış edib. "Lokomotiv"ə qədər o, Bolqarıstanın "Spartak" (Pleven), eləcə də Braziliyada "Matonense", "Rio Branco", "Batatais", "Mogi Mirim" klublarının formasını geyinib.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşiyevlə yanaşı, İsof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalıyev, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqavilələri yenilənən, Bar Cohen, Çance Simakala Ba-Muakani transfer edən "Araz-Naxçıvan" Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

## Azərbaycan milli voleybol komandası Farer adalarına yola düşüb

Avropa Gümüş Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün 3-cü turun oyunları üçün Farer adalarına yola düşüb.

Avroliqanın 20-22 iyun tarixlərində keçiriləcək üçüncü turunda yığmamız Farer adaları və Avstriya komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələyə Farer adaları ev sahibliyi edir.

